

TƏRƏVƏZ TOXUMLARI KATALOQU

Azərbaycan



ENZA ZADEN



Enza Zadenin hibridləri
Sizin müvəffəqiyyətinizin
rəhnidir!



Oleg Gladouniak

Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Direktor,
“Enza Semence Russia”-nın Baş Direktoru

Giriş

Hörmətli Həmkarlar,

Enza Zaden beynəlxalq bazarda artıq çox illərdir ki, tərəvəz bitkilərinin seleksiyasında lider şirkətlərdən biridir. Keyfiyyət və innovasiya bizim təməlimizdir.

Enza Zaden şirkətinin yaradıcısı Jacob Mazereeuw 1938-ci ildə öz fəaliyyətinə başlayarkən onun məqsədi toxum satmaq idi. Onun təşəbbüsü və sahibkarlıq ruhu sayəsində şirkətin heyranedicı müvəffəqiyyətlərinin əsası qoyulmuşdur. 20 ildən sonra 1959-cu ildə alıcıları yaxşılaşdırılmış sortlarla təmin etmək üçün şirkət bitki seleksiyası işlərinə başlamışdır. Bunun ardınca çox sayda müvəffəqiyyətli sortlar yaradıldı (bir birini əvəz edərək) və Enza Zaden şirkət kimi dünyada məşhur oldu.

2013-cü ildə qeyd olunan 75 illik yubileyi ərəfəsində Enza Zaden dünyanın ən böyük 10 tərəvəz seleksiyası ilə məşğul olan şirkətlərinin siyahısına daxil oldu ki, bu da bizim fəxrimizdir.

Təxminən bütün qitələrdə seleksiya stansiyaları və kommersiya müəssisələri və dünya üzrə 1400 əməkdaşı olan şirkətimiz toxum biznesində ən tez böyüyən və innovasiya şirkətlərindən biridir. Bizim assortimentdə 20-dən çox müxtəlif bitkilərin 1000-dən çox hibrid və sortları vardır ki, bunların da əhəmiyyətli hissəsini pomidor, xiyar, bibər, kəhlə, soğan və yemiş təşkil edir.

Enza Zaden müxtəlif region və ölkələrdə yeni hibrid və sortlar yaradaraq istehsalçıların artan tələbatını təmin etmək üçün bütün dünyada yüksək təcrübəli işçilərə, ən yeni avadanlıqlara və effektiv texnologiyalara investisiya qoymağa davam edir. Məhsul və istehsalçı hər zaman bizim diqqət mərkəzindədir. Biz bir tərəfdən bizim toxumlardan becərilmiş geniş çeşiddə dadlı və keyfiyyətli hibrid və sortlarla istehlakçıları təccübləndirməkdən, digər tərəfdən, istehsalçıları geniş çeşidli və yüksək məhsuldar intensiv tipli hibrid və sortlarla təmin etməkdən hər zaman məmnunluq duyuruq. Bizim seleksionerlərin yüksək ixtirachılıq qabiliyyətləri, təcrübə və seleksiya üzrə elmi-tədqiqat mərkəzlərinin birgə işləməsi və həmçinin müasir və mürəkkəb texnologiyaların istifadəsi bizə nailiyyətlərin qısa müddətdə qazanılmasına imkan verir. Biz həmişə bazara yaxın olmağa, bazarın ən müasir tendensiya və istiqamətlərinə uyğun tələblərinə cavab verməyə çalışırıq və bu bizim güclü tərəfimizdir və gələcəkdə də güclü tərəfimiz olacaqdır.

Bizim birinci növbəli məqsədimiz ilboyu yüksək keyfiyyətli toxum tədarük etməkdir. Bizim toxum işləmə şöbəsi fasiləsiz olaraq yeni metodikalar yaradır və toxumların yoluxmasını, cücərmə qabiliyyətini, sort təmizliyini və sortotipə uyğunluğunu diqqətlə yoxlayır. Bizim istehsal sahələrimiz həm şimal həm də cənub yarımkürələrində yerləşdirilmişdir ki, bu da bizə bizim toxumlarımıza olan tələbi tez təmin etməyə imkan verir. Bizim yer kürəsinin bütün nöqtələrində yerli tələblərə cavab verən sort və hibridlərimiz vardır. Müxtəlif ölkələrdə çoxsaylı təcrübələrin köməyi ilə biz bu və ya digər bazar üçün daha uyğun olan seleksiya materiallarını diqqətlə seçirik. İstehsalçılarla sıx əməkdaşlıq bizə ən son bazar tendensiyalarını və istiqamətlərini təqib etmək imkanı verir. Bunun nəticəsində də biz istehlakçıların tələbinə və həmçinin yerli istehsal şəraitinə dəqiqliklə uyğun olan ən yaxşı sort və hibridlər istehsal edə bilirik.


Şərqi Avropadakı iştirakımızın yaxınlardan olduğuna baxmayaraq biz müxtəlif segment və məhsul qruplarında ləvazim olan bir sıra seleksiya nailiyyətlərinə müvəffəq olmuşuq. Bizim assortiment bütün dünyada, həmçinin Azərbaycanda və Şərqi Avropa ölkələrində daimi yenilənir. Sizin əksəriyyətiniz Ralli, Belle, Berberena pomidor, Pikolino xiyar hibridlərini və bir çox digərlərini tanıyırsınız ki, bunlar da Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə istehsalın keyfiyyət standartlarına çevrilibdir.

Biz əldə olunmuş nailiyyətlərlə kifayətlənmirik və məmnuniyyətlə bizim mövcud və həmçinin ən yeni seleksiya nailiyyətlərimiz haqda məlumatları Sizə bu kataloqda təqdim edirik. Axırncı kataloq Enza Zadenin ənənəvi olaraq güclü olduğu məhsul qruplarını özündə birləşdirir ki, buraya da pomidor, xiyar, blokvari bibər, kəhlə, həmçinin bizim seleksiya istiqamətləri üçün yeni olan kornişon tipli xiyar, konusvari bibər, soğan və digər Azərbaycanda artıq müvəffəqiyyətlə yetişdirilən bitkilər aiddir. Əgər Siz bizim şirkət və assortiment haqda daha çox bilmək istəyirsinizsə bizim www.enzazaden.com saytına daxil ola bilərsiniz.

Biz Sizə Enza Zaden seleksiyası toxumlarından yetişdirdiyiniz tərəvəz istehsalında uğurlu inkişaf və çiçəklənmə arzu edirik! Bizim hibrid və sortlarımızın tərəfinizdən seçilməsi bizim üçün ən önəmli mükafat olacaqdır!

Enza Zaden komandası

Enza Zadenin Beynəlxalq ofisləri



Enza Zadenin Elmi-tədqiqat stansiyaları

- 1 Niderland – Enkhuizen
- 2 Fransa – Allon, Somyur
- 3 Fransa – Şatorenar, Provans
- 4 İspaniya – Santa Maria del Agila, Almeria
- 5 İspaniya – Albuhon, Mursia
- 6 İtaliya – Tarkviniya, Latsio
- 7 İtaliya – Akate, Sisiliya
- 8 Türkiyə – Antaliya
- 9 Almaniya – Danştand, Pfalts
- 10 ABŞ – San Xuan Bautista, Kaliforniya
- 11 ABŞ – Bradenton, Florida
- 12 Meksika – Kuliakan, Sinaloa
- 13 Avstraliya – Narromayn
- 14 Yeni Zelandiya – Pukekohe, Şimal adası
- 15 Çin – Pekin
- 16 Çin – Quandun
- 17 Hindistan – Pyune

Enza Zadenin Törəmə Ticarət müəssisələri

- 18 Niderland – Enhuizen – Enza Zaden Benilyuks
- 19 Niderland – Enhuizen – Enza Zaden Eksport
- 20 Niderland – Forst – Vitalis
- 21 Böyük Britaniya – Evesxem
- 22 Fransa – Allon
- 23 İspaniya – Santa Mariya del Agila
- 24 Marokko – Aqadir
- 25 İtaliya – Tarkviniya
- 26 Almaniya – Dannştadt
- 27 Polşa – Varşava
- 28 Bolqariya – Plovdiv
- 29 ABŞ – Salinas
- 30 Çin – Pekin
- 31 Çin – Qonkonq
- 32 Meksika – Los Moçis
- 33 Braziliya – Olambra
- 34 İndiya – Pyune
- 35 Rusiya – Moskva
- 36 Kanada – Leamington

Toxum istehsalı üzrə stansiyalar

- 36 Tanzaniya – Aruşa
- 37 Cənubi Afrika – Aydsxorn
- 38 Argentina – Mendoza

Elmi-tədqiqat və kommersiya birgə müəssisələri

- 39 İndoneziya – Purvakarta
- 40 Niderland, KiDjin – Vageningen
- 41 Cənubi Afrika, Vestkeyp – Stellenboş

Mündəricat

Giriş	3	Brokkoli	50
Enza Zadenin Beynəlxalq ofisləri	4	Ağ kələm	50
Mündəricat	5	Gül kələmi	51
Elmi-tədqiqat texnologiyaları	6	Qırmızı turp	52
Pomidor	8	Boranı	54
Xiyar	26	Kahı	56
Bibər	34	Ədviyyə bitkiləri	58
Soğan	44	Vitalis – orqanik torpaqşünaslıq üçün toxumlar	60
Badımcan	46	Saxtakarlıqdan qorunun	62
Qabaq	47	Davamlılıq	62
Yemiş	48	General Terms and Conditions of Sale (Enza Zaden's ref. no. EX08)	64



Seleksiya



Seçmə



Molekulyar markörlər



Elmi- tədqiqat texnologiyaları

Enza Zaden toxum texnologiyaları üzrə bütün elmi-tədqiqat aspektlərində fəaldır və toxumun keyyyətiyyətini yaxşılaşdırmaq üçün həmişə yollar və imkanlar araşdırır. Daxili elmi-tədqiqat işlərimiz sayəsində biz alıcılarımıza təqdim etdiyimiz toxumların tez, eyni düzən və yüksək faizlə çıxışına nail olmuşuq.

Biz toxum vasitəsilə yayılan xəstəliklərə qarşı mübarizə istiqamətində toxumların sağlamlaşdırılması üzrə bir çox layihələrdə fəal iştirak edirik. Enza Zaden bütün dünyada həyata keçirilən standartlaşmaya yönəlik müqayisəli test- proyektlərin (ISHİ- International Seed Health Initiative) həmişə iştirakçısıdır.

Enza Zadenin Seleksiya şöbəsi müəyyən seleksiya proektləri üzərində işləyən alim-tədqiqatçılar qrupu tərəfindən dəstəklənir.

Fitopatologiya şöbəsində biz patogen mikroorqanizmləri və zərərvericiləri və onların tərəvəz bitkilərinə təsirini öyrənirik. Xəstəliklər üzərində işləmələr və testlərin aparılması və həmçinin xəstəliklərə qarşı davamlılıq mənbələrinin müəyyən edilməsi vacib məqsədlərimizdəndir.

Biokimya şöbəsində tərəvəz bitkilərinin dadını, potensial toksikliyi, xəstəliklərə və zərərvericilərə davamlılığını və həmçinin digər, tərəvəz bitkiləri üçün vacib olan tərkib hissələrini təyin etmək üçün avtomatlaşdırılmış avadanlıqlardan istifadə edilir.

Davamlılığa nəzarət



Hüceyrə və toxumanın
tədqiqatı



Toxum istehsalı



Toxumun təmizlənməsi



Toxumun cücərməsinə
nəzarət



Toxumun keyfiyyətinə
nəzarət



Toxumun işlənməsi



Toxumun qablaşdırılması



Toxumlardan becərilən
faraş məhsul





Pomidor

Polietilen örtüklü istixanalarda becərilən irimeyəli indeterminant pomidorlar

Rally F1

Azərbaycanda indeterminant pomidorlar arasında satış üzrə lideridir. Çox tez yetişən, yüksək məhsuldar hibriddir. Tez yetişənliyinə görə Enza Zadenin indeterminant hibridləri arasında liderdir və poludeterminant hibridlərdən geri qalmır. Qısa buğumaları olan güclü yarımaçıq tipli bitkidir və sıxlaşdırılmış əkinə icazə verilir. Meyvələri yastı-yumuru formadadır, çəkisi 250-300 qr (birinci salxımdakı meyvələr adətən daha böyük olur), əmtəəlik görünüşünü uzun müddət saxlayır və uzun məsafələrə daşımaq üçün yararlıdır. Şüşə və polietilen örtüklü istixanalarda qısa dövriyyədə çox fərfəş yüksək keyfiyyətli məhsul almaq üçün tövsiyə edilir.

Belle F1

Geniş yayılmış tez yetişən hibriddir. Sabit meyvə formalaşdırması və əlverişsiz şəraitə yüksək davamlılığı ilə fərqlənir. Qüvvəli gövdəyə və qısa buğum aralarına malikdir. Meyvələri eyni formada, bərk, dolğun qırmızı rəngdə, 180-220 qr çəkiddə olub yaxşı əmtəəlik görünüşünə və daşımağa davamlıdır. Şüşə və polietilen örtüklü istixanalarda becərilməsi tövsiyə edilir.

Berberana F1

Tez yetişən, irimeyəli, çox məhsuldar və kompleks xəstəliklərə qarşı davamlı hibriddir. Qısa buğumlu yığcam güclü bitkidir. Yüksək plastiklik xüsusiyyəti və müxtəlif şəraitlərə uyğunlaşma qabiliyyəti ilə fərqlənir. Güclü yarpaqlara və kök sistemində malikdir. Böyük, eyni ölçülü meyvələri parlaq-qırmızı 250-280 qr olub gözəl əmtəəlik görünüşə malikdir, çox yaxşı saxlanılır və daşınır. Qısa dövriyyədə becərilməsi tövsiyə edilir.

Buran F1

Yaxşı meyvə tutumu və güclü kök sistemi olan yarımaçıq tipli güclü bitkidir. Meyvələri yüksək keyfiyyətli, azacıq qabırğalı yastı-girdə formadadır, orta çəkisi 180-220 qr. Meyvələri əla sıx və daxili struktura malikdir. Ağır becərmə şəraitinə yaxşı uyğunlaşır. Mineral gübrələrin verilməsinə tez reaksiya verir. İstənilən növ istixanalarda qısa dövriyyədə becərilməsi tövsiyə edilir. Geniş xəstəlik spektrinə davamlıdır.

Belfast F1

Yeni, çox tez yetişən irimeyəli hibrid – yüksək fərfəş məhsulunun təminatçısıdır. Rusiyanın cənubunda istehsalat təcrübələrində əla nəticələr göstərmişdir. Müntəzəm meyvə formalaşdırıcı güclü bitkidir. Birinci salxımları tez dolur və yetişir. Meyvələrinin çəkisi 220-300 qr, rəngi dolğun qırmızı, forması yumuru olub əla möhkəmliyə və daşınma xüsusiyyətlərinə malikdir. Stress şəraitə davamlıdır. İstənilən növ istixanalarda qısa dövriyyədə becərilməsi tövsiyə edilir.



Rally F1



Berberana F1



Buran F1

Pomidor



Belfort F1



Farhad F1



Vernal F1

Belfort F1

Yeni, çox tez yetişən irimeyvəli hibrid. Nadir kütləvi tez məhsul vermə xüsusiyyətinə malikdir. Salxımların çox yığcam yerləşməsi bu hibridi yüksək olmayan istixanalarda becərmək üçün səmərəli edir və salxımların tez dolması ən tez məhsul yetişməsinə təmin edir. Meyvələri 260-280 qr, əla keyfiyyətli, bərk, yumuru formalı və tünd qırmızı rənglidir və əla əmtəəlik görünüşü ilə fərqlənir. Stress şəraitlərdə müntəzəm olaraq tez yetişən və yüksək əmtəəlilik məhsul verir. İstənilən növ istixanada yetişdirilir, çatlamağa davamlıdır və yüksək daşınma keyfiyyəti vardır. Davamlılığı: pomidor mozaikası virusu, pomidorun bronz virusu, kladosporioz 1-5 ras, vertilyoz soluxma, fuzarioz soluxması 0,1,2 ras, nematod.

Amaneta F1

Yeni ümidverici tez yetişən hibrid. Güclü kök sistemə malik açıq tipli güclü bitkidir. İsti şəraitdə müntəzəm meyvəbağlaya və yüksək məhsul verə bilir. Çox keyfiyyətli eyni ölçülü meyvələrinin orta çəkisi 200-220 qramdır. Yığımdan sonra yüksək saxlanma və daşınma xüsusiyyətinə malikdir. Torpaqda qısa və uzadılmış dövrüdə becərilməsi tövsiyyə edilir.

Farhad F1

Tez yetişən tələbkər olmayan hibrid. Qısa buğumlu və güclü kök sistemi olan güclü bitkidir. Temperatur streslərinə əla davamlıdır. Meyvələri eyni ölçülü, iri, parlaq qırmızı rəngli və çəkisi 200-230 qramdır. Meyvələrinin yüksək keyfiyyəti mövsümün sonuna qədər saxlanılır. Nematoda və unlu şəhə davallığı sayəsində köhnə yoluxmuş torpaqda becərilə bilər. Torpaqda qısa və uzadılmış dövrüdə becərilməsi tövsiyyə edilir.

Vernal F1

Yeni yüksək məhsuldar hibrid. Qısaldılmış buğumaları olan güclü bitkidir. İri meyvələri dolğun qırmızı, son dərəcə keyfiyyətli və çatlamağa davamlıdır. Meyvələrin orta çəkisi 220-250 qramdır. Əla saxlanır və daşına bilir. Yarpaqların sarı virusuna qarşı dayanıqlıdır.

Exane F1 (E15B.35000)

Yaxşı inkişaf etmiş kök sistemi və uzun buğumaları olan açıq tipli bitkidir və bu xüsusiyyətlərinə görə öz rəqiblərindən fərqlənən hibrid. Yumuru tünd qırmızı meyvələrinin çəkisi 240-280 qr. Yüksək daşınma qabiliyyətli və məhsuldar hibrid. Axırncı salxıma qədər əla meyvə formalaşdırır. Müxtəlif becərmə şəraitinə uyğundur.

Lezaforta F1

İri meyvəli və yüksək məhsuldar tez yetişən hibrid. Güclü, yığcam və davamlı bitkidir. Yüksək temperaturda əla meyvə formalaşdırır, meyvələri tez böyüyür və inkişaf edir. Bərk, yumuru, dolğun qırmızı rəngli meyvələri 200-240 qr olub yüksək əmtəəlik xüsusiyyətinə malikdir. Meyvələri iriliyini və yumuru formasını mövsümün axırına qədər saxlayır.

Sebatina F1

Açıq tipli, asan becərilən, yüksək məhsuldar hibriddir. Tez meyvə əmələ gətirməyə başlayır. Salxımlar və meyvələr tez inkişaf edir. Eyni ölçülü və bərk meyvələrinin çəkisi 180-200 qramdır. Müxtəlif becərmə şəraitinə asan uyğunlaşır. Saxlanma və daşınma xüsusiyyətinə görə fərqlənir.

Luanova F1

Stresə davamlı tez yetişən hibriddir. Yaxşı inkişaf etmiş kök sistemi olan yarımaçıq tipli bitkidir. Nadir bərqliyə malik yumuru, parlaq qırmızı rəngli meyvələrinin çəkisi 200-220 qramdır. Temperatur streslərinə əla davamlılığı var. Nematoda və unlu şəhə davamlıdır. Asan daşına biləndir.



Amaneta F1

Hibrid	Davamlılığı		Yetişkenliyi	Bitkinin habitusu	Meyvə çəkisi (qr.)	İstehsal növü	Qeyd
	HR	IR					
Polietilen örtüklü istixanalarda becərilən irimeyəli indeterminant pomidorlar							
Rally F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1	TSWV/Ma/Mi/Mj	çox tez yetişən	güclü	250-300 qr		Çox tez yetişən yüksək keyfiyyətli məhsul verir.
Belle F1	ToMV/Va:0/Vd:0/Fol:0,1		tez yetişən	güclü	180-220 qr		Etibarlı stressə davamlı hibrididir.
Berberana F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1	TSWV/Ma/Mi/Mj	tez yetişən	güclü	250-280 qr		Eyni ölçülü əla keyfiyyətli meyvələri olr.
Buran F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1	TSWV/Ma/Mi/Mj	tez yetişən	qüvvəli	180-220 qr		Meyvələrinin əla əmtəəlik keyfiyyəti var.
Belfast F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0-2	TSWV/Ma/Mi/Mj	çox tez yetişən	güclü	220-300 qr		Yüksək məhsuldar və tez yetişən məhsulu var.
Belfort F1	ToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0-2	TSWV/Ma/Mi/Mj	tez yetişən	güclü	220-300 qr		Stabil tez yetişən məhsul.
Amaneta F1	ToMV/Va:0/Vd:0/Fol:0,1/For	TSWV/Ma/Mi/Mj	tez yetişən	güclü	200-220 qr		İsti şəraitlərdə yüksək məhsuldardır.
Farhad F1	ToMV/Va:0/Vd:0/Fol:0,1/For	On/Ma/Mi/Mj	tez yetişən	qüvvəli	220-250 qr		Temperatur streslərinə davamlıdır.
Vernal F1	ToMV/Va:0/Vd:0/Fol:0,1	TSWV	çox tez yetişən	qüvvəli	220-250 qr		Tünd qırmızı, bərk və asan daşına bilən meyvələri var.
Exane F1 (E15B.35000)	ToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0-2	TYLCV/Ma/Mi/Mjj	tez yetişən	qüvvəli	240-280 qr		Əla dadlı və yüksək məhsudardır hibrididir.
Lezaforta F1	ToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0-2	TSWV/Ma/Mi/Mj	tez yetişən	güclü	260-300 qr		Gözel formalı və yaxşı saxlanandır.
Sebatina F1	ToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0-2	TSWV/TYLCV/Ma/Mi/Mj	tez yetişən	güclü	270-300 qr		Yaxşı balanslı tez meyvə formalaşdırır.
Luanova F1	ToMV/Va:0/Vd:0/Fol:0,1/For	TYLCV/Ma/Mi/Mj	tez yetişən	qüvvəli	180-200 qr		Müxtəlif şəraitlərdə əla meyvə formalaşdırır.
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı T: Tolerance – Dözümlülük Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com . saytında verilib isidilən şüşə istixana isidilməyən polietilen örtüklü istixana açıq sahə.							

Pomidor



Fizuma F1



Petrus F1



Dimerosa F1

İsidilən şüşə istixanalarda substratda becərilən irimeyvəli indeterminant pomidorlar

Fizuma F1

Yüksək tez yetişən məhsuldarlığı ilə fərqlənən yeni hibriddir. Orta ölçülü buğumaları olan yarım açıq tipli güclü bitkidir. Az işıqlanma şəraitində əla meyvə formalaşdırır. Salxımlar tez inkişaf edir. Meyvənin orta çəkisi 210-230 qr. Meyvələri dolğun qırmızı, yastı yumuru və ya yumuru, bərk, parlaq və eyni ölçüdə olur. Meyvələri saxlana bilən və asan daşınan əla keyfiyyətlidir. Uzunadılmış dövrəyə isidilən istixanalarda substratda yetişdirilir. Işıq çatışmamazlığı şəraitində yaxşı meyvə formalaşdırma qabiliyyətinə görə erkən əkinlərdə istifadə edilə bilər.

Frederik F1

Yeni yüksək məhsuldar irimeyvəli hibriddir. Qısa buğumaları olan güclü bitkidir. Qışda zəif işıqlanma, yayda isə yüksək temperatur şəraitində müntəzəm olaraq meyvə formalaşdırır. Meyvələri yastı yumuru, qabırğasız düzgün formalı olub orta çəkisi 230-260 r. Əla saxlana və daşına bilər. Boz çürüməyə və yarpaq nekrozuna davamlıdır.

Polietilen örtüklü istixanalarda becərilən orta meyvəli indeterminant pomidorlar

Petrus F1

Salxımla və tək-tək dərilən orta tez yetişən hibriddir. Orta uzunluqda buğumaları olan yarım açıq tipli bitkidir. Xüsusilə aşağı temperatur şəraitində çox gözəl meyvə formalaşdırır. Eyni ölçülü salxımlarında cəlbedici dolğun qırmızı və yumuru meyvələri olur. Meyvələrinin orta çəkisi 100-120 qr. Bu hibrid əla dadı və daşına bilmə xüsusiyyətilə fərqlənir. Qruntada becərmə üçün tövsiyə edilir.

Sylviana F1

Polietilen örtüklü istixanalarda asan yetişdirilən güclü yığcam bitkidir. Müxtəlif şəraitlərdə becərmə üçün çox uyğundur. Qeyri adi meyvə keyfiyyəti var. Meyvəsi yastı yumuru, eyni ölçülü, çəkisi 200-220 qr olur. Sylviana çox ümidverici hibriddir və uzunadılmış dövrəyə isidilməyən istixanada yetişdirmək üçün uyğundur.

Çəhrayı pomidor

Dimerosa F1

Polietilen örtüklü istixanalarda becərilən, mövsümün sonuna qədər stabil meyvə formalaşdıran yeni çəhrayı rəngli pomidordur. Tez meyvə əmələ gətirməyə başlayır. Qısa buğumaları olan güclü bitkidir. Meyvələri yastı yumuru, cəlbedici parlaq, çəhrayı rəngli, asan daşına bilən, çatlamayan olur və çəkisi 200-220 qramdır. Geniş xəstəlik spektrinə davamlıdır.



Hibrid	Davamlılığı		Yetişkənliyi	Bitkinin habitusu	Meyvə çəkisi (qr.)	İstehsal növü	Qeyd
	HR	IR					
İsidilən Şüşə istixanalarda becərilən irimeyvəli pomidorlar							
Fizuma F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1	On	tezyetişən	güclü	210-230 qr		Yüksək tezyetişən və ümumi məhsuldar hibrididir.
Forenza F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1	On/Ma/Mi/Mj	çox tezyetişən	güclü	200-220 qr		Tezyetişən hibrididir.
Frederik F1	ToMV/Ff:A-E/Fol:0,1/For	On	tezyetişən	güclü	220-250 qr		Zəif işıqlanma dövrlərində yaxşı formalaşır.
Polietilen örtüklü istixanalarda becəilən ortameyvəli pomidorlar							
Petrus F1	ToMV/Va:0/Vd:0/Fol:0,1		tezyetişən	qüvvəli	100-120 qr		Çox düzənli salxımı və meyvələri olur.
Sylviana F1	ToMV/Va/Vd/Fol:0,1		orta tezyetişən	qüvvəli	180-200 qr		Uzadılmış dövriyyədə polietilen öüklü istixanada asan yetişdirilən güclü hibrididir.
Çəhrayı pomidor							
Dimerosa F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1	TSWV/TYLCV	tezyetişən	güclü	200-220 qr		Əla keyfiyyətli , çatlamağa davamlı meyvələri olur.
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı T: Tolerance – Dözümlülük Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com .  sayında verilib  isidilən şüşə istixana  isidilməyən polietilen örtüklü istixana açıq sahə.							



Pomidor

Salxım pomidorlar

Dirk F1

Horizontal yerləşən yarpaqları və orta ölçülü buğumaları olan, asan becərilən açıq tipli qüvvəli bitkidir. Zəif işıqlanma və yüksək temperatur şəraitində və həmçinin pepino mozaika virusuna yoluxan istixanalarda əla meyvə formalaşdırır. Salxım yastı gözəl formada olur. Meyvələr meyvə saplağına bərk bağlanır. Forma və çəki etibarilə eyni ölçülü, yumuru, parlaq, 130-140 qramlıq meyvələri eyni vaxtda tünd qırmızı rəng alana qədər yetişir. Meyvələri bərk, saxlana və asan daşına bilendir. Əla dadı var. Salxımlı yığım zamanı 30 günə qədər salxımın bütün hissələri tər olmaqla saxlanılır. Yüksək tez yetişən və ümumi məhsuldardır. Substratda və qruntda istənilən növ istixanada becərilə bilər.

Diamantino F1

Salxım pomidorların yeni yüksək məhsuldar hibrididir. Horizontal yerləşən yarpaqları və orta ölçülü buğumaları olan, asan becərilən açıq tipli qüvvəli bitkidir. Əla meyvə formalaşdırır. Eyni ölçülü salxımı və meyvələri olur. Yumuru, parlaq meyvələri 130 qramdır. İstixananın pepino virusuna yoluxmasına baxmayaraq belə meyvələri dolğun qırmızı rəngə qədər eyni vaxtda yetişir. Bərk, saxlana və asan daşına bilən meyvələri var. Boz çürüməyə davamlıdır.

Avalantino F1

Özünü müxtəlif şəraitlərdə yaxşı göstərən yeni hibriddir. Hündür boylu, açıq tipli, yaxşı davamlı və müxtəlif şəraitlərə uyğunlaşan bitkidir. Müntəzəm inkişaf edir və formalaşır. Yumuru dolğun qırmızı meyvələri var. Meyvə çəkisi 70-90 qr. Geniş və tünd yaşıl salxımı məhsulu yaxşı göstərir. Hər salxımda sərbəst və salxımla yığıla biləcək 6-8 meyvə formalaşır. Əla keyfiyyətli dadlı meyvələri olur.



Avalantino F1



Pomidor



Gualdino F1



Granadero F1



Susanti F1

Sarı meyvəli pomidorlar

Gualdino F1

Sarı meyvəli tez yetişən hibrid. Salxımla yığıla bilən, gözəl formalı salxımı olan açıq tipli bitkidir. Meyvələri bərk, yastı yumuru və ya yumuru forma olur, orta çəkisi 100-120 qramdır. Substratda və torpaqda istənilən növ istixanada becərilir.

Gavalıya bənzər pomidorlar

Naram F1

Yüksək məhsuldar tez yetişən hibrid. Meyvələri asan formalaşır. Müxtəlif becərmə şəraitlərinə yaxşı uyğunlaşan, açıq tipli, güclü bitkidir. Salxımları tam eyni ölçüdədir. Gavalıya bənzər meyvələrinin çəkisi 140-150 qramdır. İsidilməyən polietilen örtüklü istixanalarda becərilir.

Granadero F1

Tez yetişən və məhsuldar yeni hibrid. Açıq tipli güclü bitkidir. Həm aşağı həm də yuxarı temperatur şəraitində yaxşı meyvə formalaşdırır. Meyvələri gözəl gavalı formalı, qabırğasız, parlaq, tünd qırmızı olur. Orta çəkisi 140-150 qr. Qısa dövrəyə torpaqda polietilen örtüklü istixanalarda becərilir.

Policarpo F1 (E 26.34769)

Policarpo polietilen örtüklü istixanalarda becərilən yeni gavalıya bənzər hibrid. Hibrid bitkinin ucuna qədər öz ölçülərini saxlayan güclü, müntəzəm inkişaf edir və asan meyvə formalaşdırır. Hər salxımda 5-6 meyvə verir və meyvə çəkisi 180-200 qramdır, uzaq məsafələrə göndərilmək üçün yararlıdır. Davamlılıq paketi Policarponu müxtəlif şəraitlərdə becərməyə imkan verir.

Susanti F1

Geniş xəstəlik çeşidinə davamlı, yüksək keyfiyyətli və məhsuldar pomidordur. Yaxşı balanslaşmışdır və güclü inkişaf etmək xüsusiyyəti vardır. Ən yüksək keyfiyyətli meyvələrinin olması və yüksək məhsuldarlığı Susantini standart tövsiyyə edilən çeşid edir. Susanti fantastik tama malik, asan dilimlənən, cəlbedici parlaq rəngli, nadir formalı salxım yaradır. Meyvələrinin orta çəkisi 100-110 qr. Susanti gavalıya bənzər pomidordur və əsasən isidilən istixanalarda becərmək üçün tövsiyyə edilir.

Bibərəbənzər pomidorlar

Pozzano F1

Yüksək məhsuldar tez yetişən hibrid. Açıq tipli qüvvəli bitkidir. Cəlbedici meyvələri qeyri-adi bibər formasındadır, rəngi tünd qırmızıdır, bərkdir və əla saxlanır. Meyvələrinin orta çəkisi 135-145 qramdır. Uc çürüməsinə qarşı davamlıdır. Torpaqda polietilen örtüklü istixanalarda becərilir.



Hibrid	Davamlılığı			Yetişənliyi	Bitkinin habitusu	Meyvə çəkisi (qr.)	İstehsal növü	Qeyd
	HR	IR	T					
Salxım pomidorlar								
Dirk F1	ToMV/Va:0/Vd:0/Fol:0,1/For	On		tez yetişən	qüvvəli	240-280 qr		Əla meyvə formalaşdırır.
Diamantino F1	ToMV/Va:0/Vd:0/Fol:0,1/For	On	Si	orta tez yetişən	güclü	260-300 qr		Meyvələrinin keyfiyyəti əladır.
Avalantino F1	ToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0,1/For	On	Si	tez yetişən	güclü	270-300 qr		Meyvələrinin keyfiyyəti əladır.
Sarı pomidorlar								
Gualdino F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1/For			tez yetişən	qüvvəli	100-120 qr		Sarı meyvələri yüksək məhuldardır.
Polietilen örtüklü istixanalarda becərilən ortameyvəli pomidorlar								
Naram F1	ToMV/Ff:B, D/Va:0/Vd:0/Fol:0,1	Ma/Mi/Mj		tez yetişən	qüvvəli	140-150 qr		Əla meyvə formalaşdırır və , düzənli salxımları olur.
Granadero F1	ToMV/Lt/Va:0/Vd:0/Fol:0,1	TSWV/Ma/Mi/Mj		tez yetişən	güclü	140-150 qr		Düzənli meyvələri gözəl keyfiyyətlidir.
Policarpo F1 (E 26.34769)	ToMV/Va:0/Vd:0/Fol:0,1/Pst	TSWV/TYLCV/Ma/Mi/Mj		tez yetişən	güclü	150-170 qr		Bərkdir və uzaq məsafələrə daşınmağa uyğundur.
Susanti F1	ToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0,1/For	Ma/Mi/Mj		tez yetişən	güclü	100-110 qr		Yüksək keyfiyyətli pomidordur və yaxşı ümumi məhsulu olur.
Bibərəbənzər pomidorlar								
Pozzano F1	ToMV/Va:0/Vd:0/Fol:0,1			tez yetişən	qüvvəli	135-145 qr		Bibərəbənzər cəlbedici meyvələri var.
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı T: Tolerance – Dözümlülük Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com .  saylında verilib  isidilən şüşə istixana  isidilməyən polietilen örtüklü istixana açıq sahə.								

Pomidor



Annamay F1

Kokteyl pomidorlar

Campari F1

Yüksək məhsuldar hibrididir. Qısaldılmış buğumaları olan açıq tipli bitkidir. Tək-tək və salxımla yığılmaq üçün uyğundur. 45-50 qramlıq meyvələri gözəl formalı, parlaq, qırmızı və bərkdir. Substratda isidilən şüşə istixanalarda becərmək üçün tövsiyyə edilir. Çox gözəl və keyfiyyətli meyvələrinə görə bütün dünyada geniş yayılmışdır.

Adoration F1

Çox gözəl dada malik hibrididir. zadılmış buğumaları olan güclü bitkidir. Eyni ölçülü salxımlarında çəkisi 50-55 qram olan yumuru meyvələri var. Meyvələri tünd qırmızı, bərk və çox şirindir. Substratda və torpaqda istənilən növ istixanada becərilə bilər.

Annamay F1

Yüksək məhsuldar güclü bitkisi olan hibrididir. Yayda isti şəraitdə və həmçinin svetokultura şəraitində əla meyvə formalaşdırır. Yığcam gözəl salxımlarında hər salxımda 8-10 meyvə olur. Meyvələri bərabər, hərtərəfli rəngə dolur və bərkdir. Meyvələrinin orta çəkisi 40 qramdır. Meyvələri meyvə saplığına möhkəm bərkidilmişdir. Əla dadı var. Salxımının yaşıl hissələrinin yaxşı qalması qablaşdırmada cəlbedici əmtəlik görünüşü verir. Substratda isidilən istixanalarda becərilmək üçündür.

Annatefka F1

Yüksək keyfiyyətli ümumi məhsulu olan pomidordur. Balanslaşmış güclü bitkidir, həm zəif həm də güclü işıqda yaxşı inkişaf edir. Kiçik ölçülü kokteyl pomidordur, 35 qr tünd qırmızı və parlaq rəngli, əla yaşıl hissəli və dadlı meyvələri var. Süni işıqlanma şəraitində becərilə bilər və əla nəticə verir. Yüksək temperatura asan dözürlü. Yastı salxımlarında 10-a qədər meyvə saxlamaq olar.



Arlinta F1

Yeni hibriddir. Çox qısa buğumaraları olan güclü bitkidir. Eyni ölçülü və yığcam gözəl salxımlar əmələ gətirir. Meyvələri dolğun qırmızı , bərk, parlaq, orta çəkisi 45 qramdır. Əla dadı və əmtəəlik görünüşü var. Substratda isidilən şüşə istixanalarda becərilir.

Annaluca F1

Formalı və tez inkişaf edən salxımı olan yeni hibriddir. Dözümlü, güclü və yaxşı əmələ gələn açıq tipli bitkidir. Müntəzəm formalı, tünd qırmızı və parlaq, çox dadlı meyvələr verir. Hər salxımda 8-10 meyvə olur. Orta çəkisi 45qr, çatlamağa davamlı, qızıl ləkəli ləçəkləri olan meyvələri olur. Yaşıl hissi qalın olur və yığımdan sonar öz rəngini yaxşı saxlayır. İsidilən istixanalarda uzadılmış dövriyyədə becərmək üçün tövsiyə edilir.

Temptation F1

Kokteyl pomidor Temptation özünün əla dadı, yaxşı möhkəmliyi və klassik salxım formasına görə məşhurdur. Çox güclü bitkidir. Düzənli salxımlarının hər birində orta çəkisi 60-70 qram olan təxminən səkkiz meyvə olur. Bu hibrid həm tək tək həm də salxımla yığıla bilər və isidilən və isidilməyən istixanalarda becərilir. Gözəl parıltılı əla dadlı meyvələri var.



Temptation F1

Hibrid	Davamlılığı			Yetişkənliyi	Bitkinin habitusu	Meyvə çəkisi (qr.)	İstehsal növü	Qeyd
	HR	IR	T					
Kokteyl pomidorlar								
Campari F1	ToMV/Va:0/Vd:0/Fol:0,1/For	Ma/Mi/Mj		tezyetişən	güclü	45-50 qr	 	Əla keyfiyyətli , çatlamağa davamlı meyvələri olur. растрескиванию.
Adoration F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1/For	On		tezyetişən	güclü	50-55 qr		Yüksək tezyetişən və ümumi məhsuldar hibriddir.
Annamay F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1	On		tezyetişən	güclü	40 qr		Tezyetişən hibriddir.
Annatefka F1	oMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0,1/For	On/Ma/Mi/Mj	Si	tezyetişən	güclü	35 qr		Zəif işıqlanma dövrlərində yaxşı formalaşır.
Annaluca F1	ToMV/ToANV/Va:0/Vd:0/Fol:0,1	On	Si	tezyetişən	güclü	40-45 qr		Çox düzənli salxımı və meyvələri olur.
Arlinta F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1/For	On/Ma/Mi/Mj		tezyetişən	güclü	45 qr		Uzadılmış dövriyyədə polietilen öüklü istixanada asan yetişdirilən güclü
Temptation F1	ToMV/Ff:A-E/Va:0/Vd:0/Fol:0,1/For		Si	tezyetişən	qüvvəli	60-70 qr		Əla meyvə formalaşdırır
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı T: Tolerance – Dözümlülük Davamlılıq kodunun açılışına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com .  sayında verilib  isidilən şüşə istixana  isidilməyən polietilen örtüklü istixana açıq sahə.								

Pomidor



Sakura F1



Nectar F1

Çerri pomidorlar

Sakura F1

Yüksək məhsuldar tez yetişən hibriddir. Böyük şaxələnmiş salxımlı, açıq tipli güclü bitkidir. Meyvələri yumuru, cəlbədici qırmızı rəngli və bərkdir. Çəkisi 15-20 qr. Dad keyfiyyəti çox yüksəkdir. Işıq çatışmamazlığı və aşağı temperatur şəraitində əla meyvə formalaşdırır. Uzunadılmış dövriyyədə zəif işıqlanmada becərmək tövsiyə edilir.

Nectar F1

Orta tez yetişən hibriddir. Yaxşı meyvə formalaşdırıcı və gözəl salxımlı açıq tipli, güclü bitkidir. Meyvələri yumuru, çəkisi 15-20 qr, tünd qırmızı rəngli və bərk olur. Salxımla yığım üçün yararlıdır. Meyvələrinin dad keyfiyyətinə görə ən yaxşı hibridlərdən biridir. İstənilən növ istixanalarda becərilə bilər.

Trebus F1

Keyfiyyətli və məhsuldar hibriddir. Xüsusilə isti şəraitdə yaxşı əmələ gələn açıq tipli bitkidir. Gözəl rəngli və bəkmeyvələrinin çəkisi 25-30 qr. Çatlamağa çox davamlıdır. İsidilən və isidilməyən stianalar üçün tövsiyə edilir.

Tomaggio F1

Uzunadılmış dövriyyə üçün yeni ümidverici bitkidir. Orta buğumalı, yarım açıq tipli, güclü bitkidir. Yaxşı formalaşan və düzənli salxım inkişafı olan hibriddir. Balıq sümüyü formada çox bərk salxımları var. Tez yetişən, parıltılı qırmızı, yumuru, çəkisi 20-22 qr, əla dadı olan, xırçıldayan şirin meyvələri var. Çox bərkdir, çatlamağa, çiçəklənməyə və uc çürüməsinə çox davamlıdır.

Marinika F1

Marinika isidilməyən istixanalar üçün əla dadlı və bərk meyvəli çerri pomidordur. Güclü, orta buğumaları olan, qış boyu yaxşı məhsul verən hibriddir. Hibrid ikiye ayrılmış geniş salxımlar verir və sərbəst qablaşdırma üçün tövsiyə edilir. Meyvələri yumuru fomada, ortalama 18-20 qram, bərk və yetişəndə gözəl parıltılı qırmızı rəngdə olur.

Zorayda F1

İsidilməyən istixanalarda becərilən salxım çerridir. Müxtəlif şəraitlərdə özünü yaxşı göstərir. Yarım açıq tipli, qüvvəli, yaxşı dözümlü və soyuq şəraitdə özünü yaxşı göstərən bitkidir. Meyvəsinin çəkisi 18-20 qramdır və yaşıl hissəsi dolğun yaşıldır. Yaxşı rəngi və salxım görünüşü var.



Hibrid	Davamlılığı			Yetişkenliyi	Bitkinin habitusu	Meyvə çekisi (qr.)	İstehsal növü	Qeyd
	HR	IR	T					
Çerri- pomidorlar								
Sakura F1	ToMV/Ff:1-5/Fol:0,1	Ma/Mi/Mj		tezyetişən	qüvvəli	15-20 qr		İşıq çatışmamazlığı və aşağı temperatur şəraitində əla meyvə formalaşdırır.
Nectar F1	ToMV/Ff:1-5/Fol:0,1		Si	tezyetişən	güclü	15-20 qr		Meyvə dadına görə ən yaxşı hibridlərdən biridir.
Trebus F1	ToMV/Fol:0,1/For			tezyetişən	güclü	25-30 qr		Keyfiyyəti məhsuldarlıqla birləşdirən növdür
Tomaggio F1	ToMV/Ff:1-5/Fol:0,1			tezyetişən	güclü	15-17 qr		Yüksək məhsuldar hibriddir.
Tomalien F1	ToMV/Ff:1-5/Fol:0,1			tezyetişən	güclü	15-20 qr		Dolğun qırmızı rəngli yeni çerri növüdür.
Marinika F1	ToMV/Ff:A-E/Ss/Aal/Fol:0,1/For/Pst	TYLCV		tezyetişən	qüvvəli	18-20 qr		Yaxşı formalaşan və stabil məhsuldardır.
Zorayda F1	ToMV/Ff:A-E/Ss/Aal/Fol:0,1	TYLCV		tezyetişən	güclü	18-20 qr		Sezon boyu özünü stabil yaxşı göstərir.

HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | T: Tolerance – Dözümlülük | Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com.  saytında verilib |  isidilən şüşə istixana |  isidilməyən polietilen örtüklü istixana| açıq sahə.

Pomidor



Sunstream F1



Matthew F1

Mini gavalıyabənzər pomidorlar

Ardiles F1

Yeni sresədavamlı və yüksək məhsuldar hibriddir. Açıq tipli güclü bitkidir. Gavalıya bənzər gözəl meyvəli eyni ölçülü salxımları var. Meyvələrinin çəkisi 35 qramdır, bərkdir, bərabər dolğun qırmızı rəngə boyanırlar və meyvə saplağında möhkəm dururlar. Uc çürüməsinə davamlıdır. Tək tək və salxımla yığım üçündür. Salxımla yığıldıqda salxımın bütün hissələri daxil olmaqla uzunmüddətli saxlana bilər. İsidilən istixanalarda becərmək üçün tövsiyə edilir.

Garincha F1

Çox gözəl və şirin dadlı meyvələri olan yeni hibriddir. Uzunlaşmış buğumaları olan güclü bitkidir. Ekən meyvə verməyə başlayır. Əla meyvə formalaşdırır və yüksək məhsuldardır. Hər birində 20-24 meyvə olan uzun salxım əmələ gətirir. Meyvəsinin orta çəkisi 12-15 qramdır. Parlaq, dolğun qırmızı, azacıq çıxıntılı (qabırğalı) meyvələrinin əla dadı və iyi var. Meyvələri bərabər rəng alır. Tək tək yığmaq üçündür. Substratda isidilən istixanalarda becərilir.

Vespolino F1

Tezyetişən gözəl hibriddir. Uzunlaşmış buğumaları olan açıq tipli güclü bitkidir. Aşağı və yüksək temperaturda əla meyvə formalaşdırır. Salxımlar tez dolur və meyvələr bərabər yetişir. Uzunsov gavalıya bənzər parlaq tünd qırmızı meyvələrinin çəkisi 25-30 qr. Salxımları və meyvələri çox düzənlidir. Tək tək və salxımla yığım üçündür. Çatlamağa və uc çürüməsinə davamlıdır. İstənilən növ istixanada becərmək üçün tövsiyə edilir.

Sunstream F1

Enza Zaden seleksiyasının Avopada və ABŞ-da geniş tanınan «çiyələk pomidoru» -dur. Çox tezyetişən hibriddir. Uzunlaşmış buğumaları olan tersə davamlı qüvvəli bitkidir. Əla meyvə formalaşdırır və məhsuldardır. Nadir əmtəlik görünüşü var: azacıq çıxıntılı tünd qırmızı gavalıya bənzər meyvələr. Bərabər ölçülü gözəl salxımları var. Meyvələri salxımda bərabər qaydada yerləşir və hər salxımda şirin dadlı 12-15 meyvə olur. Meyvənin orta çəkisi 35-45 qr. Tək tək və salxımla yığım üçündür. Salxımla yığıldıqda salxımın bütün hissələri daxil olmaqla uzunmüddətli saxlana bilər. İsidilən istixanalarda becərmək üçün tövsiyə edilir.

Matthew F1

Xarakterik şirin dada malik açıq narıncı meyvələri olan yeni hibriddir. Orta uzunluqlu buğumaları olan güclü bitkidir. Aşağı temperaturda əla inkişaf edir və düzənli meyvə formalaşdırır. Salxımda 14-16 gavalıya bənzər meyvə əmələ gəlir. Meyvələri 35 qram, forma və ölçücə bərabər və bərkdir. Çatlamağa və uc çürüməsinə davamlıdır. İstənilən növ istixanada becərmək üçün tövsiyə edilir.



Hibrid	Davamlılığı		Yetişkənliyi	Bitkinin habitusu	Meyvə çəkisi (qr.)	İstehsal növü	Qeyd
	HR	IR					
Mini- gavalıyabənzer pomidorlar							
Ardiles F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1/For	On/Ma/Mi/Mj	tez yetişən	qüvvəli	35 qr		Yeni stressə davamlı və yüksək məhsuldar hibrididir.
Garincha F1	ToMV/Fol:0,1	TSWV/Ma/Mi/Mj	tez yetişən	güclü	12-15 qr		Çox məhsuldardır. Meyvələri çox dadlıdır.
Vespolino F1	ToMV/Fol:0,1	Ma/Mi/Mj	tez yetişən	güclü	25-30 qr		Yeni hibrididir. Stres şəraitində əla meyvə formalaşdırır.
Sunstream F1	ToMV/Va:0/Vd:0/Fol:0,1		tez yetişən	çox z yetişən	35-45qr		Gözəl dadı və əmtəəlik görünüşü var.
Matthew F1	ToMV/Ff:1-5/Va:0/Vd:0/Fol:0,1/For		tez yetişən	qüvvəli	35 qr		Çəhrayı meyvələri var. Uc cürüməsinə və çatlamağa davamlıdır.
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı T: Tolerance – Dözümlülük Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com . saytında verilib isidilən şüşə istixana isidilməyən polietilen örtüklü istixana açıq sahə.							

Pomidor



Lojain F1



Imran F1

Açıq sahədə becərilən determinant pomidorlar

Lojain F1

Həddən çox isti becərmə şəraitində yüksək məhsuldarlığına görə tayı bərabəri olmayan liderdir. Qüvvəli bitkidir, yaxşı yarpaqlanması meyvələrini günəş yanığından qoruyur. Orta tez yetişən hibrididir. Meyvələri dolğun tünd qırmızı, çox bərk, düzgün yumuru formalıdır və çəkisi 160-200 qramdır. Əla saxlanması və yüksək əmtəəlik keyfiyyəti uzaq məsafələrə daşınmasına imkan verir. Pomidorun sarı yarpaq qıvrılması virusuna qarşı əlavə davamlılığı var.

Sadeen F1

Birgə məhsul verən yüksək məhsuldar tez yetişən hibrididir. Meyvələrini günəş yanığından yaxşı qoruyan yarpaq aparatı olan güclü bitkidir. Meyvələri parlaq qırmızı, yarpaq saplağında yaşıl ləkə olmayan, yastı yumurudur və çəkisi 180-220 qramdır. Yüksək əmtəəlik məhsul verimi, əla dərəcə və həmçinin yığımdan sonra saxlanması və asan daşınması ilə fərqlənir.

Yusuf 408 F1

Tez yetişən, asan becərilən yeni hibrididir. Güclü inkişaf etmiş kök sistemi və yarpaqları olan yığcam bitkidir. İsti şəraitdə əla meyvə formalaşdırır. Yüksək məhsuldar və əla keyfiyyətli meyvələri var. Yumuru, bərabər ölçülü, çox bərk, tünd qırmızı meyvələrinin çəkisi 180-200 qramdır. Yüksək standart məhsul verir.

Imran F1

İrimeyvəli və yüksək məhsuldar yeni hibrididir. Güclü inkişaf etmiş kök sistemi və yarpaqları olan yığcam bitkidir. Erkən meyvə əmələ gətirməyə başlayır. Meyvələri yumuru, çıxıntısız, tünd qırmızı, bərk olur və çəkisi 180-200 qramdır. Bütün meyvə vermə dövründə meyvələri yüksək düzənli bərabərlik xüsusiyyətinə malikdir.

Lisetta F1

Məhsuldar və tez yetişən hibrididir. Yaxşı yarpaq örtüyü yaradan yığcam bitkidir. Yumuru meyvələrinin çəkisi 160-180 qramdır. Meyvələri çox bərk və dolğun qırmızıdır.

Fora 922 F1

Çox məhsuldar tez yetişən hibrididir. Yaxşı örtmək xüsusiyyəti olan sağlam bitkidir. Bütün becərmə dövründə əla meyvə formalaşdırır. İri yastı yumuru meyvələri 220-250 qramdır, dolğun qırmızı rəngli, bərk və asan daşındır.

Morelia F1

Açıq sahə üçün yeni gavalıya bənzər pomidor hibrididir. Yüksək məhsul potensialı olan və əla meyvə formalaşdıran güclü bitkidir. Gavalıya bənzər meyvələri bərk, parlaq qırmızı olur və çəkisi 140-160 qramdır. İsti şəraitdə sabit meyvə formalaşdırır və yüksək keyfiyyətli meyvələri olur.

Ayvaz 331 F1

Birgə məhsul verən yüksək məhsuldar tez yetişən hibrididir. Meyvələrini günəş yanığından yaxşı qoruyan yarpaq aparatı olan güclü bitkidir. Meyvələri parlaq qırmızı, yarpaq saplağında yaşıl ləkə olmayan, yastı yumurudur və çəkisi 180-220 qramdır. Yüksək əmtəəlik məhsul verimi, əla dənə və həmçinin yığımdan sonra saxlanması və asan daşınması ilə fərqlənir.



Ayvaz 331 F1

Hibrid	Davamlılığı		Yetişkənliyi	Bitkinin habitusu	Meyvə çəkisi (qr.)	İstehsal növü	Qeyd
	HR	IR					
Determinant pomidorlar							
Lojain F1	ToMV/Va:0/Vd:0/Fol:0,1	TYLCV	orta tez yetişən	qüvvəli	160-200 qr	🌀	Ekstremal isti şəraitdə məhsuldarlığına görə liderdir.
Sadeen F1	Lt/Va:0/Vd:0/Fol:0,1		tez yetişən	güclü	180-220 qr	🌀	Birgə məhsul verimi
Yusuf 408 F1	Va:0/Vd:0/Fol:0,1	Ma/Mi/Mj	tez yetişən	güclü	180-200 qr	🌀	Meyvələrinin dadı əladır.
Imran F1	Lt/Va:0/Vd:0/Fol:0,1	TSWV/	tez yetişən	güclü	180-200 qr	🌀	Yüksək meyvə düzənliyi
Lisetta F1	Lt/Va:0/Vd:0/Fol:0,1	Ma/Mi/Mj	tez yetişən	güclü	160-180 qr	🌀	Tünd qırmızı rəngli bərk meyvələri var
Fora 922 F1	ToMV/Va:0/Vd:0/Fol:0,1	TSWV/Ma/Mi/Mj	tez yetişən	qüvvəli	220-250qr	🌀	Yüksək məhsuldardır.
Morelia F1	Va:0/Vd:0/Fol:0,1	TSWV/	tez yetişən	güclü	140-160 qr	🌀	İsti şəraitdə stabil meyvə formalaşdırır.
Ayvaz 331 F1	ToANV/Va:0/Vd:0/Fol:0,1	TSWV/Ma/Mi/Mj	tez yetişən	Güclü	180-220	🌀	Yüksək məhsuldardır və xəstəliklərə qarşı yaxşı sahə davamlılığı var.
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı T: Tolerance – Düzümlülük Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com . 📄 saytda verilib 📄 isidilən şüşə istixana 📄 isidilməyən polietilen örtüklü istixana açıq sahə.							



Xiyar

Qısameyvəli sığallı xiyarlar 16-20 sm

Melen F1

Enza Zaden seleksiyasının ən plastik hibridlərindən biridir. Yığcam yan zoğları və qüvvəli kök sistemi var. Hətta stress şəraitlərdə müxtəlif növ istixanalarda əla nəticə göstərir. Erkən meyvə verməyə başlayır və yüksək temperatura yaxşı uyğunlaşır. Meyvələri çox keyfiyyətlidir, uzunluğu 17-19 sm. Buğumda 1-3 meyvə formalaşdırır. Yüksək standart məhsul çıxışı var. Düzənli meyvə verimi və xəstəliklərə qarşı kompleks davamlılığı var. Birinci və ikinci dövriyyədə şüşə və polietilen örtüklü istixanalarda becərilmək üçün uyğundur.

Minmax F1

Qüvvəli bitkisi və orta dərəcədə yan zoğlar əmələ gətirən yeni hibriddir. Xüsusilə temperatur oynamaları müşahidə edilən stresli hava şəraitində becərmək üçün uyğundur. Buğumda 2-4 meyvə formalaşdırır. Meyvələri tünd yaşıl, sığallı, düzənli, uzunluğu 16-18 sm. Polietilen örtüklü istixanalarda becərilmək üçündür.

Efsane F1

Payız və qış istehsalı üçün yeni növdür. Qısa məhsuldar yan zoğları olan güclü balanslaşmış bitkidir. Tez meyvə doldurur və atmır. Parlaq və gözəl çıxıntılı meyvələri 17-18 sm. Tez uyğunlaşır, müxtəlif şəraitlərdə çox yaxşı nəticə göstərir.



Melen F1



Xiyar



Picolino F1

Asef F1

İsti şəraitlərdə yaz-yay istehsalı üçün əla keyfiyyətli meyvələri olan və yüksək məhsuldar növdür. Qısa yan zoğları olan açıq yığcam bitkidir. Buğumda 3-4 meyvə formalaşdırır. Meyvələrinin uzunluğu 16-17 sm. Asef çox saylı Aralıq dənizi ölkələrində standart növlərdəndir.

Inci F1

Yay istehsalı üçün yüksək məhsuldar və asan uyğunlaşan növdür. Məhsuldar yan zoğları olan yaxşı formalaşan və balanslaşmış bitkidir. Buğumda 2-3 meyvə formalaşdırır, meyvələr tez dolur. Parlaq və sığallı meyvələrinin uzunluğu 17-18 sm.

Sığallı qısameyvəli xiyarlar 8-12 sm

Oguz F1

Çox keyfiyyətli meyvələri var və yüksək məhsuldardır. Fəal yan zoğlar əmələ gətirən yığcam bugumaları olan açıq tipli güclü bitkidir. Aşağı temperatur şəraitində əla boy atır və inkişaf edir. Mütəmadi meyvə formalaşdırır. Hər buğumda 2-3 meyvə formalaşdırır. Birinci və ya ikinci dövriyyədə becərmək üçün tövsiyə edilir. Meyvələri tünd yaşıldır, uzunluğu 8-10 sm. Əla dadı var. Stres şəraitlərinə yüksək davamlılıq göstərir. Meyvələri asan daşınılandır.

Picolino F1

Tezyetişən yüksək məhsuldar hibriddir. Qüvvəli bitkidir, yaxşı balanslaşmışdır, fəal yan zoğlar əmələ gətirə bilir. Buğumda 3-4 sığallı, tünd yaşıl, 12 sm uzunluqda meyvə formalaşdırır. Meyvələri əla keyfiyyətli, həmişə silindr formasında, tünd yaşıl, parlaqdır. Çox yüksək standart məhsul çıxışı var. Xəstəliklərə qarşı kompleks davamlılığı var. Birinci və ikinci dövriyyədə torpaq istixanalarda becərilmək üçündür.



Hibrid	Davamlılığı		Yetişkenliyi	Bitkinin habitusu	Meyvənin uzunluğu, sm	İstehsal növü	Qeyd
	HR	IR					
Qısameyvəli sığallı xiyarlar 12 sm							
E23B.15974 (Oguz)		CMV/CVYV/Px	tez yetişən	güclü	8-10		Məhsuldardır və meyvələri keyfiyyətlidir.
Picolino F1	Cca/Ccu	Px/CMV/CVYV	tez yetişən	qüvvəli	12		Çox düzənli meyvələri var.
Qısameyvəli sığallı xiyarlar 16-20 sm							
Melen F1	Cca/Ccu	Px/Gc/CMV/CVYV	tez yetişən	güclü	17-19		Etibarlı plastik hibrididir.
Minmax F1	Ccu	Px/Gc/CMV/CVYV	tez yetişən	qüvvəli	16-18		Temperatur oynamalarına davamlıdır.
Efsane F1	Cca/Ccu	CMV/CVYV/Px	tez yetişən	güclü	17-18		Müxtəlif şəraitlərdə çox yaxşı nəticə verir.
Asef F1	Ccu	CMV/CVYV/PRSV/WMV/ZYMV/Px	orta tez yetişən	güclü	16-17		Bütün becərmə dövründə yüksək məhsuldardır.
Inci F1	Ccu	CMV/CVYV/Px	tez yetişən	güclü	17-18		Yüksək məhsuldar və yolayovuq hibrididir.
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com .  sayında verilib  isidilən şüşə istixana  isidilməyən polietilen örtüklü istixana açıq sahə.							

Xiyar



Cedrik F1



Tumi F1

Kornişon xiyarlar

Gunnar F1

Faraş məhsulu və yüksək ümumi məhsuldarlığı olan, çox tez yetişən hibriddir. Açıq, yığcam tip bitkidir və qısa yan zoğları məhsul yığımı üçün az əmək sərf etməyi tələb edir və rahatdır. Buğumda 2-4 meyvə formalaşdırır. Meyvələri tünd yaşıl, zolaqsız, silindr formasındadır, uzunluğu 12-14 sm, yığımı gecikdirəndə «boçkayabənzər» olurlar. Əla saxlanır və asan daşınılandır. Birinci və ikinci dövriyyədə şüşə və polietilen örtüklü istixanalarda becərilmək üçün uyğundur. İsidilən istixanalarda ən erkən əkin üçün yararlıdır.

Cedrik F1

Çox tez yetişən hibriddir. Qısa yan zoğları, və inkişaf etmiş kök sistemi olan balanslaşmış açıq tipli güclü bitkidir. Buğumda 2-4 meyvə formalaşdırır. Meyvələri silindir formalı, həmişə tünd yaşıl, zolaqsız və ya ağ ucluqsuz, uzunluğu 12-14 sm, yığımı gecikdirəndə «boçkayabənzər» olurlar. Meyvələrison dərəcə uzun müddət saxlanır və gözəl daşınır. Birinci və ikinci dövriyyədə şüşə və polietilen örtüklü istixanalarda becərilmək üçün və həmçinin açıq sahə üçün uyğundur. İsidilən istixanalarda ən erkən əkin üçün yararlıdır.

Sigurd F1

Stresə davamlı tez yetişən uzun müddət meyvə verən hibriddir. Balanslaşmış açıq tipli bitkidir. Buğumda 2-3 meyvə formalaşdırır. Meyvələri cəlbedici yaşıl rəngli, iri tikanlı, silindir formalıdır, uzunluğu 12 sm. Əlverişsiz hava şəraitində belə becərildikdə mükəmməl əmtəəlik görünüşünü saxlayır. Uzaq məsafələrə əla daşınır. Birinci və ikinci dövriyyədə şüşə və polietilen örtüklü istixanalarda becərilmək üçün və həmçinin açıq sahə üçün uyğundur.


Tumi F1

Fəal yan zoğlar əmələ gətirən yığcam buğumaları olan güclü bitkidir. Aşağı temperatur şəraitində əla boy atır və inkişaf edir. Mütəmadi meyvə formalaşdırır. Buğumda 1-2 meyvə formalaşdırır. Tünd yaşıl tikanlı meyvələrinin uzunluğu 12 sm. Yüksək məhsuldar və keyfiyyətli meyvələri var. Birinci və ikinci dövriyyədə becərilmək üçün uyğundur.

Derya F1

Regenerativ qabiliyyətinə malik orta tez yetişən məhsuldar hibriddir. Torpaq və hava quraqlığı zamanı və həmçinin aşağı temperatur şəraitində meyvə veriminin intensivliyi azalmır. Buğumda 1-2 meyvə formalaşdırır. Meyvələrinin uzunluğu 12 sm, eyni formada, bərabər yaşıl rəngdə, iri tikanlıdır. Əmtəəlik məhsulunun yüksək çıxışına və keyfiyyətinə görə turşuya qymaq və duzlamaq üçün ideal uyğundur. Birinci və ikinci dövriyyədə polietilen örtüklü istixanalarda becərilmək və həmçinin açıq sahə üçün uyğundur.



Hibrid	Davamlılığı		Yetişkenliyi	Bitkinin habitusu	Meyvənin uzunluğu, sm	İstehsal növü	Qeyd
	HR	IR					
Kornişon xiyarlar							
Gunnar F1	Ccu	Px/CMV/CVYV	çox tez yetişən	güclü	12-14		Yüksək faraş və ümumi məhsulu var.
Cedrik F1	Ccu	Px/CMV/CVYV	çox tez yetişən	güclü	12-14		Əla əmtəəlik görünüşü var
Sigurd F1	Ccu	Px/CMV/CVYV	tez yetişən	güclü	12		Yüksək məhsuldardır.
Tumi F1	Ccu	CMV/CVYV/Px	tez yetişən	güclü	12		Uzun müddət meyvə əmələ gətirən stressə davamlı hibrididir.
Derya F1	Ccu	Px/Gc/CMV/CVYV	orta tez yetişən	qüvvəli	12		Aşağı temperatur şəraitində becərilməyə uyğunlaşdırılıb.

HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com.
 sayında verilib |  isidilən şüşə istixana |  isidilməyən polietilen örtüklü istixana | açıq sahə.



Xiyar

Otameyvəli seyrək tikanlı xiyarlar 20-24 sm
(amerika slayseri)

Oskar F1

Tezyetişən etibarlı hibrididir. Güclü yan zoğları olan yığcam qüvvəli bitkidir. Düz silindir formalı tünd yaşıl müyvləri seyrək tikanlıdır. Meyvələrin uzunluğu 20-23 sm. Birinci və ikinci dövriyyədə polietilen örtüklü istixanalarda becərilmək üçün uyğundur.

Corinto F1

Yüksək məhsuldarlıq potensialı olan yeni tezyetişən hibrididir. Orta intensivliklə yan zoğlar əmələ gətirən açıq tipli güclü bitkidir. Yüksək plastikliyi ilə fərqlənir. İsti şəraitdə əla meyvə formalaşdırır. Silindir formalı, tikanlı, tünd yaşıl meyvələrinin uzunluğu 20-22 sm. Meyvələrinin cəlbedici əmtəlik görünüşü var, çox yaxşı saxlanılır və asan daşınılır.

Ortameyvəli sığallı xiyarlar 22-25 sm

Tristan F1

Bütün sezonlarda becərilən etibarlı hibrididir. Svetokulturada və çox erkən qış-yaz dövriyyəsində əla nəticələr göstərir. Nəzərəçarpamayan fasiləsiz meyvə verən generativ tipli güclü bitkidir. Adətən buğumda 22-25 sm uzunluğunda 1-2 meyvə verir. Meyvələri düzdür, yaşıldır, uzun müddət əmtəlik görünüşünü saxlayır. Unlu şəhə, xloroza, nekroza və uc yanığına qarşı davamlıdır. Bütün sezonlarda istənilən tip istixanalarda substratda və torpaqda becərmək üçün tövsiyyə edilir.



Tristan F1

Hibrid	Davamlılığı		Yetişkenliyi	Bitkinin habitusu	Meyvənin uzunluğu, sm	İstehsal növü	Qeyd
	HR	IR					
Ortameyvəli seyrək tikanlı xiyarlar 20-24sm (amerika slayseri)							
Oskar F1	Cca/Ccu	Px/CMV	tezyetişən	qüvvəli	20-23		Əla keyfiyyətli meyvələri olan stressə davamlı hibrididir.
Corinto F1		Px/Gc/CMV/CVYV	tezyetişən	güclü	20-22		Yüksək potensialı olan plastik hibrididir.
Ortameyvəli sığallı xiyalar 22 -25 sm							
Tristan F1	Cca/Ccu	Px/Gc	tezyetişən	güclü	22 -25		Bütün sezonlarda becərilən etibarlı hibrididir.
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com . saytında verilib isidilən şüşə istixana isidilməyən polietilen örtüklü istixana açıq sahə.							



Bibər

Ağ kubşəkilli bibərlər

Vedrana F1

Tanınmış kubşəkilli bibərdir. Tezyetişgənliyin və məhsuldarlığın inanılmaz birliyidir. Yüksək əmtəəlik məhsul verimi ilə fərqlənir. Qüvvəli balanslaşmış bitkidir. Müxtəlif iqlim şəraitlərinə yaxşı uyğunlaşır. İri qalın divarlı meyvələrinin ölçüsü 8-9 x 11-12 sm, divarının qalınlığı 5 mm-ə qədərdir. Texniki yetişgənlik dövründə meyvələrinin rəngi yaşıla çalan ağ, bioloji yetişgənlikdə isə qırmızı olur. Bütün növ istixanalarda və açıq sahədə becərmək üçündür.

Irene F1

Tezyetişən məhsuldar hibriddir. İnkişaf etmiş kök sistemi olan qüvvəli bitkodor, yarpaq örtüyü meyvələri günəş yanığından etibarlı qoruyur. Müxtəlif iqlim şəraitinə asan uyğunlaşır. Qalın divarlı, bərk, düzənli meyvələrinin ölçüsü 8 x 10 sm. Texniki yetişgənlik dövründə meyvələrinin rəngi yaşıla çalan ağ, bioloji yetişgənlikdə isə qırmızı olur. Bütün növ istixanalarda becərmək üçündür, həmçinin açıq sahədə də əla nəticələr alınmışdır.

Açıq sahə üçün sarı kubşəkilli bibərlər

Cadia F1

Stabil meyvə formalaşdıran, açıq tipli qüvvəli bitkidir. 9 sm diametrlilik iri meyvələri bərk, parlaq sarı rəngdə olur. Düzənli məhsul verimi və yüksək məhsuldarlığı var. Torpaqda istənilən növ istixanada və açıq sahədə becərmək üçündür.

Raisa F1

Yüksək məhsuldar dörd dilimli parlaq sarı, irimeyvəli, tezyetişən hibriddir. Tütün mozaikası virusuna qarşı davamlıdır. Orta boylu qüvvəli bitkidir. Açıq tipli güclü bitkidir. Meyvə diametri 80-85 mm. Meyvələri yaşıldan parlaq sarı rəngə qədər düzənli yetişir, çəhrayıya çala bilər. Hibrid meyvə çatlamasına qarşı davamlıdır və yüksək standart meyvə çıxışı var. İstənilən növ istixanada və açıq sahədə becərmək üçündür.



Vedrana F1



Cadia F1

Bibər



Ferrari F1



Bunker F1

Qırmızı kubşikilli bibərlər

Ferrari F1

Tezyetişən plastik hibrididir, Hollandiyada və digər Avropa ölkələrində qırmızı kubşikilli bibərlərin standartıdır. Güclü kök sistemi olan generativ bitkidir, Çox etibarlıdır və asan becərilir. Meyvələri cəlbedici qırmızı rəngli, ağır və forma və ölçücə eynidir. Meyvənin diametric 8-9 sm. Yüksək məhsuldardır və əla meyvə formalaşdırır. Uc cürüməsinə və meyvə qabığının mikro çatlamalarına qarşı davamlıdır. Bütün növ istixanalarda substratda və torpaqda becərmək üçün tövsiyyə edilir.

Maratos F1

Qüvvəli və asan becərilən qırmızı kubşekilli bibər hibrididir. Yüksək məhsuldardır və faraş məhsul verir. Müxtəlif regionlarda əla meyvə formalaşdırır və stabil yüksək məhsul verir. İsti şəraitlərə yaxşı uyğunlaşır. Meyvələri ətirli, şirəli, ətli, diametri 8 sm, divarının qalınlığı 6 mm-ə qədərdir. Texniki yetişkənlik dövründə meyvələrinin rəngi yaşıl, bioloji yetişkənlikdə isə tünd qırmızı olur. Torpaqda istənilən növ istixaada və açıq sahədə becərmək üçün tövsiyyə edilir.

Triple Star F1

Asan yetişdirilən, açıq, yığcam və güclü hibrididir. Böyük, tünd qırmızı , Produces large, dark red, 85 mm diametrində, 4 dilimli blok tipli meyvə verir. Əla görünüşü, saxlanma və daşınma keyfiyyəti var.

Yaşıl kubşekilli bibərlər

Procraft

Yay istehsalı üçün yüksək məhsuldar və asan uyğunlaşan növdür. Məhsuldar yan zoğları olan yaxşı formalaşan və balanslaşmış bitkidir. Buğumda 2-3 meyvə formalaşdırır, meyvələr tez dolur. Parlaq və sığallı meyvələrinin uzunluğu 17-18 sm.

Bunker F1

Yüksək məhsuldar blok tipli növdür. Xəstəliklərə qarşı əla davamlılığı olan güclü bitkidir. Soyuq və isti hava şəraitində asan meyvə formalaşdırır və həm açıq sahədə həm də hündür tunellərdə becərmək üçün uygundur. Bunker parlaq, tünd yaşıl və uzun məhsul dövründə tünd yaşıldan tünd qırmızıya qədər dəyişən qalın divarlı meyvələr verir.



Hibrid	Davamlılığı		Shape	Yetişkənliyi	Bitkinin habitusu	Meyvənin diametri, sm	İstehsal növü	Qeyd
	HR	IR						
Ağ kubşəkili bibərlər								
Vedrana F1	Tm:0-2			tezyetişən	qüvvəli	8-9		Tezyetişən və çox məhsuldar hibrididir.
Irene F1	Tm:0	Xcv:1-3/ TSWV:P0		tezyetişən	qüvvəli	8		Müxtəlif iqlim şəraitinə asan uyğunlaşır.
Sarı kubşəkili bibərlər								
Raisa F1	Tm:0-2			tezyetişən	güclü	8-8,5		İrimeyvəli, yüksək məhsuldar hibrididir.
Qırmızı kubşəkili bibərlər								
Ferrari F1	Tm:0			tezyetişən	güclü	8-9		Qırmızı kubşəkili bibərin standartıdır.
Maratos F1	Tm:0-2			tezyetişən	qüvvəli	8		Qüvvəli və asan becərilən hibrididir.
Triplestar F1	Tm:0-3			tezyetişən	güclü	8		Asan meyvə formalaşdırır və yüksək məhsuldardır.
Yaşıl kubşəkili bibərlər								
Procraft F1	Xcv:1-3/PVY:0-1/ Tm:0	TSWV:0/TEV		tezyetişən	güclü	9-10		İsti şəraitdə özünü əla göstərir. Nəzərə çarpan meyvə keyfiyyəti var.
Bunker F1	Xcv:1-3,5/PepMoV PVY:0-1/Tm:0	TEV		tezyetişən	güclü	9-10		Nəzərəçarpacaq meyvə keyfiyyəti olan yüksək məhsuldar hibrididir.

HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com.
 sayında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana| açıq sahə.



Bibər

Açıq yaşıl konusvari bibərlər

Lotta F1

Yüksək intensivliklə meyvə formalaşdıran çox tez yetişən yeni hibriddir. Əla faraş və ümumi məhsul verir. Açıq tipli güclü generativ bitkidir. Bərk, qalın divarlı meyvələri açıq yaşıl rəngli və bioloji yetişənlik dövründə qırmızı olur. Meyvənin ölçüsü 7 x 13-14 sm, divarının qalınlığı 4-5 mm. İstixanalarda və açıq sahədə becərilmək üçün tövsiyyə edilir. Qara bakteriya ləkəliliyinin 1-3 rasalarına qarşı davamlıdır.

Anetta F1 (E20W.38629)

Əla keyfiyyətli meyvələri olan və stabil meyvə verən yüksəkməhsuldar yeni hibriddir. Güclü kök sistemi olan yığcam, güclü bitkidir. İnkişaf etmiş yarpaq aparatı meyvələri günəş yanığından etibarlı qoruyur. Müxtəlif iqlim şəraitinə asan uyğunlaşır. Meyvələri şitil əkildikdən sonra 65-ci gün yetişir. Hibridin əsas üstünlüyü qalın divarlı, bərk, 8-9 x 10-11 sm ölçüdə düzənli meyvələrinin olmasıdır. Texniki yetişənlik dövründə meyvələrinin rəngi açıq yaşıl, bioloji yetişənlikdə isə qırmızı olur. İstənilən növ polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçündür. Tütün mozaikasına (ras 0), qara bakteriya ləkəliliyinə (1-3 ras), pac 1-3 və pomidorun bronzlaşma virusuna (0 ras) qarşı davamlıdır.

Ağ konusvari bibərlər

Nemesis F1

Konusvari yüksək məhsuldar ezyetişən bibər hibrididir. Güclü kök sistemi olan açıq tipli qüvvəli bitkidir. Müxtəlif iqlim şəraitində yüksək məhsuldardır. Bərk, parlaq meyvələrinin ölçüsü 7 x 15 sm. Texniki yetişənlik dövründə meyvələrinin rəngi ağ, bioloji yetişənlikdə isə qırmızı olur. Əla saxlanır və asan daşınır. Polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçündür.

Khaski F1 (E 49.38020)

Çox faraş məhsuldar yeni hibriddir. Nadir meyvə keyfiyyəti var və faraş məhsul verimi ilə fərqlənir. Meyvələri şitil əkildikdən sonra 55-ci gün yetişir. Güclü kök sistemi olan yığcam, qüvvəli bitkidir, stres şəraiti əla keçirir. Meyvələri çox bərkliyi və asan daşınıla bilməsi ilə fərqlənir. Meyvələrinin ölçüsü 6 x 12 sm, divarının qalınlığı 6-9 mm. Texniki yetişənlik dövründə meyvələrinin rəngi ağ, bioloji yetişənlikdə isə dolğun qırmızı olur. Bütün vegetasiya dövründə meyvələri qalın divarlı və düzənli olur. Polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçündür. Tütün mozaikasına (ras 0-2) və qara bakteriya ləkəliliyinə (1-3 ras) qarşı davamlıdır.



Anetta F1



Nemesis F1

Bibər



Tequila F1



Mavras F1

Müxtəlif rəngli kubşəkilli bibərlər

Magno F1

Narıncı meyvələri olan yüksək məhsuldar tez yetişən hibriddir. Narıncı bibərlərin keyfiyyət standartıdır. Stres şəraitinə gözəl uyğunlaşan, açıq tipli, güclü bitkidir. Həm polietilen örtüklü istixanalarda həm də açıq sahədə uzun müddətli meyvə verməsi ilə fərqlənir. Meyvələri ağır, bərk, 9-10 sm diametrdə, divarlarının qalınlığı 5-6 mm. Meyvələrinin əla əmtəlik görünüşü, dad və ətir keyfiyyəti var. Uc çürüməsinə qarşı davamlıdır. İstənilən növ istixanada və açıq sahədə becərilmək üçündür.

Tequila F1

Yasəmən rəngli meyvələri olan, kubşəkilli, tez yetişən hibriddir. İnkişaf etmiş kök sistemi olan güclü bitkidir. Meyvəsinin ölçüsü 9 x 12 sm. Meyvələri parlaq, bərk, asan daşınıla biləndir və əmtəlik görünüşünü uzun müddət saxlayır. Uc çürüməsinə qarşı davamlıdır. İstixanada və açıq sahədə becərilmək üçündür.

Mavras F1

Cəlbedici tünd bənövşəyi rəngli meyvələri olan orta tez yetişən hibriddir. Yaxşı meyvə formalaşdıran açıq tipli güclü bitkidir. Meyvələri əla keyfiyyətli, diametri 8-8,5 sm, bioloji yetişkənlik dövründə qırmızı rəngə boyanır. İstixanada və açıq sahədə becərilmək üçündür.

Brownie F1

Qeyri adi qəhvəyi rəngli iri meyvələri olan kubşəkilli, orta tez yetişən hibriddir. Uzunadılmış buğumaları olan güclü bitkidir. Meyvələrinin diametri 85 mm, bərkdir, şirin dadı var. Şüşə və polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçün tövsiyə edilir.



Acı bibərler

Homera F1

Bütün becərmə dövründə stabil meyvə formalaşdıran yüksək məhsuldar hibriddir. Yaxşı balanslaşmış , yığcam bitkidir. Meyvələri açıq yaşıl rəngli, антоциановая rəng hətta soyuq şəraitdə olmur. Meyvələrinin ölçüsü 4 x 22 sm, bioloji yetişkənlikdə qırmızı rəngə boyanır. Meyvələrinin tünd, orta acı dadı var və turşuya qoymaq və tər halda istifadə etmək üçün ideal uyğundur. Polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçündür.

Shakira F1

Yüksək məhsuldarlıq potensialı olan tez yetişən hibriddir. Açıq tipli güclü bitkidir. Cazibədar, parlaq, 3-4 x 16-18 sm ölçüdə eyni, texniki yetişkənlikdə tünd yaşıl, bioloji yetişkənlikdə isə tünd qırmızı meyvələri acıdır. Polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçün ideal uyğundur.

Hyffae F1

Qüvvəli, inkişaf etmiş kök sistemi və yaxşı yarpaq örtüyü olan bitkidir. Uzunsov, tünd yaşıl, 2 x 20 sm ölçüdə düzənli meyvələri olur. Bioloji yetişkənlik dövründə meyvələri dolğun qırmızı olur. İsti iqlimdə əla istehsal nəticələri var. İstənilən növ torpaq istixanalarda və açıq sahədə becərilmək üçündür.



Hyffae F1







Hibrid	Davamlılığı		Shape	Yetişkenliyi	Bitkinin habitusu	Meyvənin diametri, sm	İstehsal növü	Qeyd
	HR	IR						
Açıq yaşıl konusvari bibərlər								
Lotta F1	Tm:0-2	Xcv:1-3		çox tez yetişən	güclü	7 x 13-14		Yüksək fəraş və ümumi məhsulu var.
Anetta F1 (E20W.38629)	Xcv:1-3/Tm:0-2	TSWV:0		çox tez yetişən	qüvvəli	8-9 x 10-11		Əla eyni meyvəsi olan yüksək məhsul
Ağ konusvari bibərlər								
Khaski F1 (E 49.38020)	Xcv:1-3/Tm:0-2			çox	qüvvəli	6 x 12		Yay boyu davamlı məhsul üçündür.
Nemezis F1	Tm:0-2			tez yetişən	qüvvəli	7 x 15		Uc çürüməsinə davamlıdır.
Müxtəlif rəngli kubşəkilli bibərlər								
Magno F1	Tm:0-3			tez yetişən	güclü	9-10		Çox yaxşı əmtəəlik görünüşü və dad keyfiyyəti var.
Tequila F1	Tm:0			tez yetişən	güclü	8-8,5		Parlaq, bərk, asan daşınan meyvələri var.
Mavras F1	Tm:0-2			orta tez yetişən	güclü	9		Cəlbedici tünd bənövşəyi meyvələri olur.
Brownie F1				tez yetişən	güclü	8,5-9		Şokolad rəngli iri cəlbeici meyvələri var.
Acı bibərlər								
Homera F1	Tm:0			tez yetişən	güclü	4 x 22		Bütün becərmə dövründə stabil meyvə formalaşdırır.
Shakira F1	Tm:0-2			tez yetişən	güclü	3-4 x 16-18		Yüksək məhsuldar acı bibərdir.
Hyffae F1	Tm:0-2			tez yetişən	qüvvəli	2-2,5 x 18-20		İsti şəraitdə becərilmək üçün məhsuldar hibriddir.

HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com.
 sayında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana | açıq sahə.



Soğan

Yazlıq soğan

Helenas F1

Çox tezyetişən hibrididir. Yetişmə müddəti çıxışdan sonra 95-100 gündür. Yüksək əmtəəlik məhsul çıxışı var. Soğanqları düzgün yumuru formalıdır, qabıqları cəlbedici tunc rənglidir. Boyuncuğu nazik və yığcamdır. Dadı yarımacıdır. Faraş realizasiya üçündür. Saxlanma müddəti 2-4 aydır.

Samantha F1

Uzun müddətli saxlamaq və emal üçün orta gec yetişən yeni hibrididir. Yetişmə müddəti çıxışdan sonra 125-130 gündür. Soğanqları iri, bərk, yumuru formada olur, nazik boyuncuğu və tünd tunc rəngli sıx birləşmiş qabıqları vardır. Mexanikləşdirilmiş yığım və çeşidləmə üçün uyğundur. Əla saxlanma potensialı var.

Payızlıq soğan

Louisa F1

Yüksək məhsuldarlıq potensialı olan tezyetişən hibrididir. Qüvvəli kök sistemi və mum təbəqəli inkişaf etmiş yarpaq aparatı ilə fərqlənir. Saplaqlanmaya və qışa yaxşı davamlıdır. Söğanqları əla keyfiyyətli, yumuru formada, diametri 70-100 mm olur. Bərk, yaxşı birləşmiş tunc rəngli qabıqları var. Sıx səpində soğanqların deformasiyası müşahidə olunur.



Samantha F1




Louisa F1

Hibrid	Vegetasiya müddəti		Soğanacaq		Saxlama (ay)	Qeyd
			diametri, mm	forması		
Yazlıq soğan						
Helenas F1	90-95 gün	70-90	yumru	tunc rəngli	2-4	Tezyetişəndir, yığımdan sonra realizasiya və qısa müddətli saxlama üçündür.
Samantha F1	120-125 gün	80-100	yumru	tünd tunc rəngli	8-10	Əla saxlanma potensialı var.
Payızlıq soğan						
Louisa F1	295-300 gün	70-100	yumru	tunc rəngli	2-3	Yeni yüksək məhsuldar hibriddir.

HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com.

saytında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana| açıq sahə.

Badımcan



Hibrid	Vegetasiya müddəti	Bitkinin habitusu	İstehsal növü	Qeyd
Yazlıq soğan				
Destan F1	tez yetişən	güclü	  	Açıq və qapalı savədə çox məhsuldardır və keyfiyyətli meyvələri olur.
Mabel F1	tez yetişən	güclü	  	Yay istehsalı üçün yüksək məhsuldar hibriddir.
Necef F1	tez yetişən	qüvvəli	  	Oxşar meyvələri olan yığcam bitkidir. Xüsusilə açıq sahədə becərilmək üçün uyğundur.
 sayında verilib  isidilən şüşə istixana  isidilməyən polietilen örtüklü istixana açıq sahə Davamlılıq haqqında məlumat www.enzazaden.com .				

Qabaq

Ardendo174 F1

Yüksək məhsuldar çox tez yetişən ağ meyvəli qabaqdır. Meyvələrinin əla keyfiyyəti və əmtəəlik görünüşü var. Xəstəliklərə və stressə qarşı kompleks davamlılığı bütün becərmə dövründə uzun müddət keyfiyyətli meyvə formalaşdırmağa imkan verir. Kol tipli, yığcam və güclü bitkidir. Meyvələri oxşar, hamar, silindir formasındadır. Çıxıntılıq (qabırğa) yoxdur. Qabığı parlaq, cəlbedici açıq yaşıl rəngdədir. Həm polietilen örtüklü istixanalarda həm də ikinci dövriyyə üçün açıq sahədə ən tez məhsul almaq üçün uyğundur.. Emal və tərifadə üçündür.

Ismalia F1

Məhsuldar tez yetişən hibrididir. Orta buğumaları olan yığcam bitkidir. Meyvələri sığallı, açıq yaşıl, silindir formasında, uzun meyvə saplağı ilə olur. Yığım və daşınma zamanı zədələnməyə çox davamlıdır. Asan becərilir, meyvə yükünü əla təmin edir. Emal və tərifadə üçündür. Faraş istehsal üçündür, aşağı temperaturlara yaxşı dözür.



Ardendo F1

Hibrid	IR	Yetişkenlik	Bitkinin habitusu	Meyvənin rəngi	İstehsal növü	Qeyd
Ardendo174 F1	Px/ZYMV/WMV	Çox tez yetişən	Qüvvəli	Açıq yaşıl		Yüksək məhsuldar və xəstəliklərə qarşı davamlı hibrididir.
Ismalia F1	Px/ZYMV/WMV/PRSV	Tez yetişən	Qüvvəli	Açıq yaşıl		Tez yetişən məhsuldar hibrididir.

HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com.
 saytda verilib |  isidilən şüşə istixana |  isidilməyən polietilen örtüklü istixana | açıq sahə.

Yemiş



Ahlam F1



Tracey F1



Davut Bey F1

Ananas tipli

Bisan F1

Gözəl əmtəəlik görünüşü və keyfiyyətli meyvəsi olan çox tez yetişən hibriddir. Yaxşı balanslaşmış güclü bitkidir. Müxtəlif becərmə şəraitində əla meyvə formalaşdırır. Düzənli gözəl şəbəkəli qızılı narıncı meyvələri forma və ölçücə oxşardır. Meyvənin orta çəkisi 4-5 kq. Yüksək şəkər tərkibi olan ləti ağ, zərif, şirəli və ətirlidir. Toxum yatağı kiçikdir. Polietilen və digər örtük materialı altında və açıq sahədə becərmək üçündür.

Ahlam F1

Çox məhsuldar tez yetişən hibriddir. İnkişaf etmiş yan gövdəli və yaxşı örtmə xüsusiyyəti olan güclü bitkidir. Qızılı narıncı rəngli, gözəl sıx şəbəkəsi və kiçik toxum yatağı olan iri meyvələrinin çəkisi 5-6 kq. Meyvəsinin ləti ağ, qalın və şirindir. Meyvələrinin əla əmtəəlik görünüşü var, yaxşı saxlanılır və asan daşınılır.

Dakaro F1

Bazarda olan ən tez yetişən standart növlərdən çox tez yetişən yeni hibriddir. Çox yaxşı formalaşan və güclü bitkidir. Meyvəsinin çəkisi 1.5-2.5 kq, forması oval, yaxşı şəbəkəsi, şirin dadı və kiçik toxum yatağı var. Cəlbedici görünüşü var.

Galia tipli

Tracey F1

Tez yetişən irimeyvəli hibriddir. Yaxşı yarpaqlanan güclü bitkidir. Uzun müddət meyvə verir və yüksək məhsuldardır. Sıx şəbəkəli yumru meyvələrinin çəkisi təxminən 3 kq. Meyvəsinin ləti sıx, ətirli, yaşıl çalan ağ rənglidir. Əla saxlanır və daşınılır. Polietilen və digər örtük materialı altında və açıq sahədə becərmək üçündür.

Saxlanma üçün yemişlər

Davut Bey F1

Kişilik sortotipinin gec yetişən, yüksək məhsuldar hibrididir. Yan gövdələrinin və yarpaq aparatının güclü inkişafı ilə fərqlənir. Meyvələri oval formalı, parlaq sarı rəngli, azca çıxıntılıdır, çəkisi təxminən 5 kq. Yemişin kiçik toxum yatağı, möhkəm qabığı, yığım vaxtı sıx ləti vardır ki, yetişəndə zərif və şirəli olur. Meyvəsinin ləti ağ rəngli, dolğun yemiş ətirli, çox şirəli, tam yetişəndə şəkərin tərkibi 14-15 °Bx olur. Bir neçə ay saxlanır. Saxlamaq üçün meyvələrinin tərkibində şəkərin miqdarı 9-10 % olanda, tam yetişməyə 1-2 həftə qalmış yığılır. Tam yetişkənliyin əlaməti meyvənin ucunda qabığın yumuşalmasıdır və bu əlamətlər göründükdə meyvə yeyilməlidir.



Hibrid	Yetişkenliyi	Meyvəsinin çəkisi, kq	Meyvəsinin forması	Qabığının rəngi	Lətinin rəngi	Davamlılığı		Qeyd
						HR	IR	
Ananas tipli								
Bisan F1	Çox Tezyetişən	4-5	oval	qızılı narıncı	ağ	Fom:0,1,2	Px:1,2,5	Çox tezyetişən məhsuldar hibrididir.
Ahılam F1	Tezyetişən	5-6	oval	qızılı narıncı	ağ	Fom:0,1,2/MNSV	Px:1,2,5	İri meyvələrinin əla keyfiyyəti var.
Dakaro F1	Çox Tezyetişən	1,5-2,5	oval	qızılı narıncı		Fom:1,2	Px:1,2,5	Şirin dadı və kiçik toxum yatağı var.
Galia tipli								
Tracey F1	Tezyetişən	2,5-3	yumru	qızılı sarı	yaşıla çalan ağ	Fom:0,1,2	Px:1,2,5	Yüksək məhsuldar hibrididir.
Saxlanma üçün yemişlər								
Davut Bey F1	Gecyemişən	5-6	oval	parlaq sarı	ağ	Fom:0,1	Px:1,2,5/Gc:1	Yüksək şəkər tərkibi
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com saytında verilib. isidilən şüşə istixana isidilməyən polietilen örtüklü istixana açıq sahə.								

Brokoli



Corato F1

Corato F1

Yay və payız becərilməsi üçün orta tezyetişən yeni hibriddir.

Vegetasiya müddəti şitilin köçürülmə müddətindən asılı olaraq köçürülmədən sonra 65-75 gündür. Güclü kök sistemi olan yığcam bitkidir. Böyük günbəzəbənzər, tünd yaşıl, orta dənəvər hamaşçıçəyi olan başlığının çəkisi 350-650 qr. Övdə içiboşluğuna qarşı yaxşı davamlıdır. Uzun müddət əmtəəlik görünüşünü saxayır. Tər halda realizaiya, emal və dondurma üçündür.

Ağ kələm



Radan F1

Radan F1

Ezyetişən hibriddir. Müxtəlif stress şəratinə davamlıdır. Baş kələm və yarpaq kütləsi yüksək keyfiyyətlidir. Kələm yumru, açıq yaşıl rənglidir. Kök üstündə yaxşı saxlanır (uzun müddət çatlamır). Polietilen örtüklü istixanalarda və açıq sahədə becərmək üçün uyğundur. Yığcam bitkidir. Yetişmə müddəti 55-60 gündür. Tər bazar üçün əla yararlıdır. Xəstəliklərə və zərərvericilərə qarşı davamlıdır (fuzarium, trips, kələm kəpənəyi).

Gül kələmi

Synergy F1

Stress amillərə qarşı davamlı, qüvvəli məhsuldar hibriddir. Şitil əkildikdən 72-75 gün sonra yetişir. Başlığı ağappaq, bərabər və sıxdır, çəkisi 1,6-2,0 kq. Əla özünü örtmə xüsusiyyəti var. Azca qaldırılmış başlığı məhsul yığımını asanlaşdırır. Yüksək əmtəəlik məhsulu çıxımı ilə fərqlənir. Erkən yaydan başlayaraq gec payıza qədər konveyer üsulu ilə yığılmaq üçün tövsiyyə edilir. Tər məhsul və emal üçündür.

Novaria F1

Yüksək temperatura avamlı hibriddir. Ortameyvəli bitkidir, həm yüksək həm də aşağı temperaturları yaxşı keçirir. Ağ rəngli bağlı başlıqlı orta tez yetişən hibriddir (75-80 gün), orta çəkisi 1,7 — 2,3 kq. Əla keyfiyyətli oxşar sıx ağ başlıq formalaşdırır. Yapaqları vertikaləkildə yerləşərək başlığın yaxşı örtülməsini təmin edir. Emal üçün əla uyğundur.



Synergy F1



Hibrid	Vegetasiya müddəti (gün)	Məhsul yığımı	Başlığın orta çəkisi, kq	özünü qapama xüsusiyyəti	Qeyd
Synergy F1	72-75	yay- payız	1,6-2,0 kq	əla	Stresə davamlı və yüksək məhsuldar hibriddir.
Novaria F1	78-80	yay- payız	1,8-2,0 kq	əla	Əla keyfiyyətli başlığı var və isti şəraitdə yüksək məhsuldardır.

Davamlılıq haqqında məlumat www.enzazaden.com.



Qırmızı turp

Celesta F1

Tezyetişən, çox məhsuldar, çox plastik hibrididir. Eyni, parlaq, açıq qırmızı meyvəkökünün içərisi qar kimi ağdır, qabalaşmır və boşluq yaratmır. Uzunmüddətli daşınmadan və yumadan sonra uzun müddət rəngini və parlaqlığını itirmir. Çatlamağa və saplaqlamağa qarşı davamlıdır. Həm dəstə ilə həm də çəki ilə realizasiya üçün uyğundur. Nadir stresə davamlılığı var, qışda qapalı sahədə, yayda isə açıq sahədə becərilə bilər. Peronosporoza qarşı sahə davamlılığı var.

Tarzan F1

Sentyadan marta qədər becərilən orta tezyetişən (təxmini 30-35 gün), iriməyeli qırmızı turp hibrididir. Meyvəkökləri çox oxşar, böyük və gözəl daxili struktura malik, açıq qırmızı, az acı lətli, diametri 5-7 sm olur. Yazda və payızda isidilən və isidilməyən istixanalarda, tunellərdə və açıq sahədə becərilmək üçündür.



Celesta F1

Hibrid	Sezon	İstehsal növü	Qeyd
Celesta F1	Bütün sezon üçün		Bütün sezon üçün
Tarzan F1	Bütün sezon üçün		Bütün sezon üçün

saytında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana | açıq sahə | Davamlılıq haqqında məlumat www.enzazaden.com.



Boranı

Sampson F1

Yüksək məhsuldar hibriddir. Qüvvəli gövdəli bitkidir. Gövdəsinin uzunluğu 3,5 metrdən böyükdür. Meyvələrinin çəkisi 5-7 kq, yastı yumru, yüngül çıxıntılı, qabığı açıq boz, ləti dolğun narıncı rəngli və sıx strukturludur, toxum yatağı kiçikdir. Hər bitkidə 2-4 meyvə əmələ gəlir. Yüksək saxlanma və daşınma keyfiyyətləri ilə fərqlənir. Meyvələri 6 aya qədər saxlanılır. Virus xəstəliklərinə orta davamlıdır (sarı qarpız virusu). Sənaye emalı və tər bazar üçündür.

Matilda F1

Yüksək məhsuldarlıq potensialı olan, orta tezətişən, stersə davamlı hibriddir. İri meyvələri armudvari formadadır, xardal- sarısı rəngdə, az çıxıntılı, ləti narıncı rəngdə olur və kiçik toxum yatağı var. Meyvəsinin orta çəkisi 4-5 kq. Emal və həmçinin tər bazar məhsulu üçün əla uyğundur.

Orange Summer F1

İşiki kari tip çox tezətişən hibriddir. Hər bitkidə ortalama iki yumru, qırmızı – narıncı meyvə əmələ gəlir. Meyvələri çox düzənlidir. Narıncı lətinin çox gözəl dadı və ətri var. Unlu şəhə qarşı sahə davamlılığı var.



Matilda F1



Orange Summer F1

Hibrid	Tip	Bitki tipi	Meyvəsinin forması	Qabığının rəngi	Meyvəsinin çəkisi (kq)	Qeyd
Sampson F1	boz boranı	Gövdəli	Yastı yumru	boz	5-7	Əla saxlanma potensialı var. Sənaye emalı üçün yararlıdır.
Matilda F1	batterant	Gövdəli	armudvari	Xardal sarısı	4-5	Yüksək məhsuldardır. Sənaye emalı üçün yararlıdır.
Orange Summer F1	İşiki kari	kol	yumru	Qırmızı-narıncı	1-1,5	Tezətişən yüksək məhsuldar hibriddir.

Davamlılıq haqqında məlumat www.enzazaden.com.

Kahı



Sort	Təsviri	HR	IR
Kahı aysberg			
Ensemble	Erkən yazda ilk əkinlər üçün yararlı, tez boy atan sortdur. Yüksək keyfiyyətli böyük başı olur.	Bl:16-27	
Stylist	Erkən yaz və payızın sonunda becərilən sortdur.	Bl:16-27,29/Nr:0	
Diamond	İri ölçülü yastı yumuru baş formalaşdırır.	Bl:16-14,17	
Expression	Əla stressə davamlı plastik sortdur. İri baş formalaşdırır. Yarpaqların kənar yanıqlığına və saplaqlanmağa davamlıdır. Yazın sonunda, yayın əvvəlində və payızın əvvəlində becərmək üçündür.	Bl:16-27	
Saula	Bütün sezonlarda becərilə bilən, plastik və stressə davamlı yeni sortdur. Sənaye emalı üçün əla uyğundur.	Bl:16,21,23	
Papiro	Yay istehsalı üçündür, yavaş yavaş baş formalaşdırır. Yarpaqların kənar yanıqlığına və saplaqlamağa davamlıdır. İri baş formalaşdırır.	Bl:16,21,23	
HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com saytında verilib. isidilən şüşə istixana isidilməyən polietilen örtüklü istixana açıq sahə			

Sort		Təsviri	HR	IR
Yarpaq kahı və ya bataviya				
Grand rapids Pearl Gem		Yarpaq kahının populyar sortudur. Yarpaqları açıq yaşıldır, kələ-kötürdür. Boş yarımbaş tez əmələ gətirir. Yarpaqların kənar yanıqlığına davamlıdır.		
Lancelot		İri, ağır çetiri tez formalaşdırır. Yarpaqları sıx, dalğalı, tünd yaşıl olur. Erkən yaz, payız və qış istehsalı üçündür. Çox gözəl əmtəlik görünüşü var. Becərmə zamanı aşağı temperatura dözümlüdür.	Bl:16-23,25	
Kismy		Yaz, payız və qışda becərilən, həcmli çetiri olan yeni tezyetişən sortdur. Yarpaq sıx və dalğalıdır. Işıq çatışmamazlığı və aşağı temperaturda böyümə sürətini saxlayır. Yarpaqların kənar yanıqlığına davamlıdır.	Bl:16-26,28	
Caipira		Yaşıl kahının yaz, payız və qışda becərilən, əla sortudur. Yüksək əmtəlik məhsul verimi var. Tez çəki yığır və yayda normadan artıq uzanmır. Zəif qabarıqlı yarpaqları var. Yarpaqların kənar yanıqlığına və saplaqlanmağa çox davamlıdır.	Bl:16-26,28/Nr:0	LMV:1
Estony		Ağır, dalğalı yarpaqları olan iri rozetkəsi var. Yarpaqların kənar yanıqlığına və saplaqlanmağa davamlıdır. Əla əmtəlik görünüşü var. Gec yazda, yayda və erkən payızda becərmək üçündür.	Bl:16-24,27,28/Nr:0	LMV:1
Noisette		Açıq yaşıl dalğalı yarpaqları olan iri rozetkəsi var. Yazda kiçik baş əmələ gətirir. Yazda və payızda becərmək üçündür.	Bl:16,21,23	LMV:1
Rim kahısı və ya romano				
Bacio		Etibarlı iribəş kahıdır. Yarpaqları parlaq tünd yaşıldır. Yarpaqların kənar yanıqlığına və saplaqlanmağa davamlıdır. Çox düzənli bitkidir. Əla dadı var. Yaz əkinə üçündür.	Bl:16-17,21,23	LMV:1/Ss
Corbana		Plastik və tez böyüyən sortdur. Yarpaqların kənar yanıqlığına və saplaqlanmağa davamlıdır. İsti şəraitdə həcmli baş formalaşdırır.	Bl:16-27/Nr:0	LMV:1
Xanadu		Özəyi sarı olan orta tünd yaşıl baş əmələ gətirir. Əla dadı var. Yarpaqların kənar yanıqlığına davamlıdır. Əla saxlanır.	Bl:16,21,23	LMV:1
Kahı Lollo bionda				
Estrosa		İri, oxşar rozetkalarının qıvrım- qıvrım yarpaqları açıq yaşıldır. Yazda, yayda və payızda becərmək üçündür.	Bl:16,21,23	
Monary		Yazda və yayda becərilən yeni kahı sortudur. Cəlbedici əmtəlik görünüşü var. Rozetkaları çox oxşardır.	Bl:16-27/Nr:0	
Kahı Lollo rossa				
Feska		Yarpaqları dalğalı, albalı- qırmızı rəngdədir. Rozetkanın içərisində yaşıl rəng saxlanır. Yazda, yayda və payızda becərmək üçün tövsiyyə edilir.	Bl:16-26,28/Nr:0	
Tuska		Qıvrım, sıx, qırmızı yarpaqlı, tez böyüyən kahıdır. İlboyu becərmək üçündür. Uzun müddət əmtəlik görünüşünü saxlayır.	Bl:16-26,28/Nr:0	
 - həmçinin hidroponikada becərmək üçün HR: High Resistance – yüksək dərəcə davamlılığı IR: Intermediate Resistance – orta dərəcə davamlılığı Davamlılıq kodunun açıqlamasına 62 səhifədə baxın Davamlılıq haqqında məlumat www.enzazaden.com saytında verilib. isidilən şüşə istixana isidilməyən polietilen örtüklü istixana açıq sahə				



Pearl Gem



Xanadu



Tuska



Gigante d'Italia



Argon



Xenon



Goldkrone



Green Sleeves



Ella



Rosie



Marian



Edwina



Emily



Lemona



Celbunch



Marino



Grazia



Tricia



Rucola coltivata

Ədviyyə-tamalı bitkilər

Sort	Kəsilmə üçün	Emal üçün	Dibçəkdə becərmək üçün	Qeyd
Cəfəri				
Gigante d'Italia	+	+	+	Cəfərinin sığallı yarpaqları olan məşhur yüksək məhsuldar sortudur. Yarpaqları iridir,orta yırlıqdır, tünd yaşıldır. Tez böyüyür. Güclü xoş ətri var.
Argon	+	+	+	İtalya Nəhəngi tipindən olan sığallı yarpaqlı yeni cəfəri sortudur. Yarpaqların rozetkəsi şaquli boy atır. Sıx, iri, tünd yaşıl yarpaqları var. Uzun müddət əmtəəlik görünüşünü saxlayır. Yalançı unlu şəhə çox davamlıdır.
Commun 2	+	+	+	Orta ölçülü , tünd yaşıl, ətirli, sığallı yarpaqlı cəfəri sortudur.
Moss Curled 2	+	+	+	Qıvrım yarpaq cəferidir. Dərin yanılmış, şaquli bitən, yığcam yarpaqları var.
Xenon	+	+	+	Qıvrım yarpaq cəfərinin yeni sortudur. Qısa buğumaları olan şaquli bitən bitkidir. Çox düzənli bitkidir. Əla əmtəəlik görünüşünü uzun müddət saxlayır.
Şüyüd				
Goldkrone	+	+	+	Hətta isti şəraitdə saplqalamağa davamlı və yüksək məhsuldarlıq potensialı olan tetraploide sortdur. Yarpaqları nazik yarılmış, tünd yaşıl, orta görünən mum örtüklüdür.
Green Sleeves	+	+	+	Tünd yaşıl yarpaqlı etibarlı sortdur. Saplaqlamağa davamlıdır, ilboyu becərmək üçün tövsiyyə edilir. Adi sortlarla müqayisədə böyük yarpaq kütləsi yaradır.
Ella			+	Dibçəkdə becərilən, tünd yaşıl yeni şüyüddür. Qısaldılmış buğumaları olan tez böyüyən və yığcam bitkidir. İlboyu becərmək üçün tövsiyyə edilir.
Reyhan				
Rosie	+	+	+	Yarpaqları və gövdəsi bənövşəyi rəngdə olan reyhandır. Bərk gövdəli, şaquli bitən, yığcam bitkidir. Qışda dibçəkdə becəriləndə eyni və intensiv rəng almasını saxlayır. Dolğun ətiri və tez boy atması ilə fərqlənir.
Marian	+	+	+	Orta ölçülü, tünd yaşıl yarpaqlı reyhandır. Yarpaqların kənar yanıqlığına qarşı davamlıdır. Aşağı temperatura davamlı olması problemlı şəraitlərdə daşınmada keyfiyyətini saxlamağı təmin edir.
Reyhan				
Edwina	+	+	+	İlboyu becərilən etibarlı, tez böyüyən sortdur. Zəif işıqlanma şəraitində becərildikdə əla nəticələr göstərmişdir. Bitkiləri çox düzənlidir.
Emily			+	Qısa buğumları olan yığcam sortdur. İntensiv ətri olan yarpaqları uzunsov, tünd yaşıl, orta ölçüdədir. Süni işıqlanma dəstəyi ilə becərildikdə əla nəticələr verir. Cəlbedici əmtəəlik görünüşünü uzun müddət saxlayır. İlboyu becərmək üçündür.
Lemona	+	+	+	Nəzərəçarpan limon ətirli reyhandır. Nazik, sığallı yarpağı oval formasındadır. Tez böyüyür.
Yarpaq kərəvız				
Celtop F1	+	+	+	İri tünd yaşıl yarpaqlı, yüksək məhsuldar və stresə davamlıdır. Əmtəəlik məhsul çıxışı yüksəkdir.
Celbunch F1	+	+	+	Orta ölçülü, tünd yaşıl və çox oxşar yarpaqları olan bitkidir.
Koriandr				
Marino	+	+	+	Nazik gövdələri , yarpaqlarının kənarı dərin iri yarılmış diş-diş olan koriandrır. Saplaqlamağa nisbi davamlıdır, yüksək temperaturda becərilə bilər.
Yabanı rukola				
Grazia	+	+	+	Yığcam oxşar bitkilərdir. Yarpaqları tünd yaşıl, yarılmış, uzun, Листья темно-зеленые, рассечённые, длинные, diş-dişdir. Cəlbedici əmtəəlik görünüşü var. Saplaqlaşğa davamlıdır və ilboyu becərmək üçün tövsiyyə edilir.
Tricia	+	+	+	Qalxmış rozetka yaradan, yeni tez böyüyən sortdur. Yarpaqları üçün böyük ölçü xasdır. Çox düzənli bitkilərdir. Peronosporioza qarşı sahə davamlılığı var. İlboyu becərmək üçündür.
Salatlıq rukola				
Rucola coltivata	+	+	+	Tez böyüyən, yüksək məhsuldar, iri oval yarpaqlı sortdur.



Vitalis – orqanik əkinçilik üçün toxumlar

Orqanik əkinçilik üçün toxum istehsalının texnologiyası və elmi-tədqiqat fəaliyyəti

Biz Enza Zadenin orqanik əkinçilik üsulu ilə alınmış sort və hibridlərinin bütün assortimentini təqdim edirik. Bu toxumları Niderlandın Vost şəhərində yerləşən, Enza Zadenin tərkibində ixtisaslaşdırılmış müəssisə - «Vitalis Biologische Zaden BV» istehsal edir.

Bizim üçün ən başdan orqanik yolla tərəvəz istehsalı fikri ənənəvi tərəvəzçilikdə istifadə edilən metod və texnologiyalardan istifadə edilməklə assosiyasiya edilmişdir. Öz fəaliyyətini orqanik əkinçilik prinsipləri üzərində quran (bioloji müxtəlifliyin saxlanması, ekoloji qəbul olunma və ekoloji təmizlik kimi), bizim ixtisaslaşmış müəssisə ən yeni istehsal texnologiyalarını və keyfiyyət standartlarını istifadə edərək fəaliyyət göstərir. Nəticədə biz seleksiyada və istehsalda innovativ həllərə nail olduq və öz nəvbəsində bu da dadlı və sağlamlıq üçün yararlı yüksək keyfiyyətli tərəvəz istehsalı üçün yüksək keyfiyyətli toxumların istehsalına gətirib çıxardı. Hal-hazırda Vitalis orqanik əkinçilik üçün toxum istehsalı və marketinq üzrə dünya lideridir.

Vitalis 1994-cü ildə yaradılıb, 1998-ci ildə Enza Zadenin tərkibinə Enza şirkətlər qrupunda sərbəst fəaliyyət göstərən şirkət kimi daxil olmuşdur. Vitalis şirkətinin əsas məqsədi orqanik əkinçilikdə vacib xüsusiyyətlərə malik yüksək keyfiyyətli toxum istehsal etməkdir. Bu məqsədlə Vitalis firması müxtəlif bitki və növlərin seleksiyasına və seçiminə böyük diqqət ayırır. Şirkətdə istehsal edilən toxumların orqanik əkinçiliyin ciddi tələblərinə uyğunluğu xüsusi olaraq yoxlanıldıqdan sonra onlar bizim kommersiya assortimentinə daxil olur. Beləliklə Vitalis şirkəti Sizə, bizim partnyerlərə, xüsusən orqanik əkinçilik üçün seçilmiş geniş toxum seçimi təqdim edir.

Enza Zaden şirkətinin beynəlxalq distribütor şəbəkəsini və eksport sistemini istifadə edərək biz istehsalçıları yer kürəsinin bütün guşələrində toxumla təmin edirik. Bizim orqanik əkinçilik üçün toxum assortimenti haqqında əlavə məlumatı Siz www.vitaliszaden.eu saytıdan ala bilərsiniz. Sifariş və almaq üçün Enza Zadenin regionlar üzrə menecerlərinə müraciət edin.



Saxtakarlıqdan qorunun

Satış və tədarük şərtləri və qaydaları Enza Zaden şirkəti tərəfindən tərtib edilib. Enza Zaden ticarət markası altında satılan bütün növ toxumlar dünya bazarının yüksək tələblərinə uyğundur.

Enza Zaden toxumlarının assortimenti haqqında, texniki suallara görə əlavə məlumat və toxum almaq üçün Enza Zadenin Sizin regiondakı distribütorlarına müraciət edin. Distribütorların ünvan və telefonları www.enzazaden.com

Davamlılıq

Bizim bitkilərin növlərinin davamlılığı kodlaşdırılmışdır (davamlılıq kodları siyahısına www.enzazaden.com da baxın), əgər başqa cür göstərilməyibsə. Əgər növ birdən çox patogenə qarşı davamlıdırsa, fərdi davamlılıq kodu bu "7" işarə ilə ayrılacaqdır.

- Əgər növün davamlılıq kodunda patogenin müəyyən pasına qarşı davamlılıq göstərilmişdirsə, bu o deməkdir ki, növ yalnız patogenin qeyd olunmuş rasına qarşı davamlıdır.
- Əgər növün davamlılıq kodunda növün patogenin spesifik rasa qarşı davamlılığı göstərilməmişdirsə, bu o deməkdir ki, növ patogenin yalnız qeyd olunmamış müəyyən raslarına qarşı davamlıdır və deməli ki, həmin patogenlə yoluxmamağa zəmanət verilmir

Yüksək davamlılıq (HR) – bitkilərin eyni şəraitdə davamsız bitkilərlə müqayisədə xəstəlik və zərərvericilərin inkişafını daha güclü məhdudlaşdırması deməkdir. Buna baxmayaraq hətta bu bitkilərdə də yoluxma əlamətləri və güclü yoluxma zamanı məhsul itkisi ola bilər.

Orta davamlılıq (IR) – bitkilərin müəyyən xəstəlik və zərərvericilərin inkişafını məhdudlaşdırması deməkdir, ancaq yüksək davamlı bitkilərlə müqayisədə orta davamlı bitkilərdə yoluxma əlamətləri və zərər dərəcəsi daha çox ola bilər. Orta davamlı bitkilərdə eyni becərmə və yoluxma şəraitində davamsız bitkilərlə müqayisədə daha az yoluxma əlamətləri və zərər dərəcəsi müşahidə edilir.

Dözümlülük – bitkinin görünüşünə, məhsuluna və inkişafına ciddi təsir olmadan abiotik stres hallarına tab gətirməsi deməkdir.



Bitki		Kod	Xəstəliyin və ya zərərvericinin Latınca və ya İngiliscə adı	Xəstəliyin və ya zərərvericinin Azərbaycanca adı
Pomidor	Virus xəstəlikləri	TSWV	Tomato spotted wilt virus	Pomidorun tunclaşması
		TYLCV	Tomato yellow leaf curl virus	Pomidorun Sarı yarpaq qıvrılması
		ToMV	Tomato mosaic tobamovirus	Pomidorun mozaikası
		TANV	Tomato apex necrotic virus	Pomidorun uc nekrozu virusu
	Göbələk xəstəlikləri	Ff	Fulvia fulva (ex. Cladosporium fulvum)	Kladosporioz və ya qonur ləkəlilik
		Fol	Fusarium oxysporum f.sp. lycopersici	Fuzarioz solma
		For	Fusarium oxysporum f.sp. radicles-lycopersici	Kökün fuzarioz çürüməsi гниль корней
		Lt	Leveillula taurica	Unlu şəh
		On	Oidium neolycopersici	Unlu şəh
		Va	Verticillium albo-atrum	Vertitsilyoz solma
		Vd	Verticillium dahliae	Vertitsilyoz solma
		Aal	Alternaria alternata f.sp. lycopersici	Pomidor gövdəsinin Alternarioz xərcəng
		Ss	Stemphylium solani	Boz yarpaq ləkəliliyi
	Zərərvericilər	Ma	Meloidogyne arenaria	Nematod
		Mi	Meloidogyne incognita	Nematod
		Mj	Meloidogyne javanica	Nematod
	Bakteriya xəstəlikləri	Pst	Pseudomonas syringae pv. tomato	Bakteriya ləkəliliyi
	Abiotik stres stress	Si	Silvering	
Xiyar	Virus xəstəlikləri	CMV	Cucumber mosaic cucumovirus	Adi mozaika орыпча
		CVYV	Cucumber vein yellowing virus	Xiyar borularının saralması
		ZYMV	Zucchini yellow mosaic virus	Sukkununin sarı mozaikası
	Göbələk xəstəlikləri	PRSV	Papaya ringspot virus	Papaya halqalı ləkəsi
		Ccu	Cladosporium cucumerinum	Kladosporioz və ya zeytuni ləkəlilik
		Cca	Corynespora cassiicola	Yarpaq ləkəliliyi
		Px	Podosphaera xanthii (ex. Sphaerotheca fuliginea)	Unlu şəh
		Gc	Golovinomyces cichoracearum (ex. Erysiphe cichoracearum)	Unlu şəh
Biber	Virus xəstəlikləri	Tm	Bell pepper mosaic virus, Pepper mild mottle virus, Tobacco mild green mosaic virus,	Tütün mozaikası
		PVY	Tobacco mosaic virus, Tomato mosaic virus	Kartofun Y-virusu
		TSWV	Potato virus Y	Pomidorun tunclaşması
		PepMoV	Tomato spotted wilt virus	Bibər ləkəliliyi
	Bakteriya xəstəlikləri	Xcv	Xanthomonas campestris pv. vesicatoria	Qara bakteriya ləkəliliyi
Yemiş	Virus xəstəlikləri	MNSV	Melon necrotic spot virus	Yemişin nekrotik ləkəliliyi virusu
	Göbələk xəstəlikləri	Fom	Fusarium oxysporum f.sp. melonis	Fuzarioz solma
		Px	Podosphaeria xanthii (ex. Sphaerotheca fuliginea)	Unlu şəh
Kahı	Virus xəstəlikləri	LMV	Lettuce mosaic virus	Kahı mozaikası
	Göbələk xəstəlikləri	Bl	Bremia lactucae	Yalançı unlu şəh
	Zərərvericilər	Nr	Nasonovia ribisnigri	Kahının yarpaq mənənəsi
		Pb	Pemphigus bursarius	Kahının kök mənənəsi
	Bakteriya xəstəlikləri	Ss	Sphingomonas suberifaciens (ex. Rhizomonas suberifaciens)	Kahı köklərinin probkalaşması
Кабачок	Virus xəstəlikləri	ZYMV	Zucchini yellow mosaic virus	Sukkununin sarı mozaikası
		WMV	Watermelon mosaic virus	Qarpız mozaikası
		PRSV	Papaya ringspot virus	Papaya halqalı ləkəsi
	Göbələk xəstəlikləri	Px	Podosphaeria xanthii (ex. Sphaerotheca fuliginea)	Unlu şəh

General Terms and Conditions of Sale (Enza Zaden's ref. no. EX08)

Article 1 - Definitions

1. **Enza Zaden** shall mean Enza Zaden Export B.V., having its registered office in (1602 DB) Enkhuizen at Haling 1/E and registered at the Chamber of Commerce Noordwest Holland in Alkmaar.
2. **Buyer** shall mean the natural or legal person entering into a contract of sale with Enza Zaden for the purchase of Products.
3. **Parties** shall mean Enza Zaden and Buyer jointly.
4. **Party** shall mean either Enza Zaden or Buyer.
5. **Products** shall mean seeds and planting material delivered by Enza Zaden to the Buyer.
6. **Processing** shall mean the treatment of the Product including, without limitation, the treatment for the improvement of the sowability, germination, plant quality and/or for the prevention of pests and/or diseases.
7. **Price List** shall mean an overview of the selling prices of Products that Enza Zaden publishes and distributes from time to time. Enza Zaden retains the right to change those prices at any time.
8. **Incoterms 2000** shall mean the Incoterms 2000 drawn up by the International Chamber of Commerce in Paris (ICC).
9. **Product Specifications** shall mean the information provided in Schedule 1.
10. **Resistance** shall mean the information and terminology provided in Schedule 2.
11. **Naktuinbouw** shall mean the Netherlands Inspection Service for Horticulture having its registered office at Sotaweg 22, Postbus 40, 2370 AA Roelofarendsveen, The Netherlands.
12. **Order Confirmation** shall mean written confirmation of acceptance by Enza Zaden of the purchase order placed by the Buyer.
13. **Offer** shall mean the specific sale conditions offered by Enza Zaden to a Buyer.

Article 2 - Applicability of These General Terms and Conditions

1. These General Terms and Conditions of Sale shall apply to and form part of all contracts of sale of Products entered into by Enza Zaden and Buyer unless the Parties deviate explicitly from one or more of these provisions in writing.
2. The applicability of Buyer's general terms and conditions are hereby explicitly excluded.
3. The Product Specifications and Resistance Terminology, which have been attached hereto as Schedule 1 and 2 respectively, form an integral part of these General Terms and Conditions of Sale.
4. Any provision of these General Terms and Conditions of Sale that is considered to be null, void or invalid and therefore is set

aside, shall be replaced by a provision that approximates as much as possible the nature and intent of the invalid provision. The invalidity of one of the provisions shall not affect the other provisions agreed by the Parties.

Article 3 - Purchase Order and Order Confirmation

1. Enza Zaden agrees to sell Product to Buyer at the rates set forth in Enza Zaden's Price List valid at the time of Buyer's purchase order.
2. Offers made by Enza Zaden are without commitment and will lapse in any case after five working days.
3. An agreement (hereinafter Agreement) shall be considered to be made between Enza Zaden and the Buyer upon Order Confirmation or upon acceptance of an Offer. No rights or obligations shall therefore arise between the Parties until the Order Confirmation has been sent or an Offer has been accepted.
4. All purchase orders are subject to seed availability and may be prorated by Enza Zaden. Buyer shall not be entitled to damages if Enza Zaden elects to prorate any Buyer's purchase order.
5. Enza Zaden shall always perform its delivery obligation to the best of its ability. Nevertheless, Enza Zaden shall be entitled to deviate minimally from the purchase order placed by the Buyer with respect to size, packaging, quantity or weight.
6. When placing an order, Buyer shall report which information, specifications and documents are required under the rules and regulations of the country of delivery. The Buyer shall be responsible to inform Enza Zaden of any formalities that must be complied with to enable importation. The Buyer shall also provide Enza Zaden with information on any required certificates, phytosanitary matters, import documents or invoices.
7. Enza Zaden cannot be held liable for delays or non-delivery of an order due to Buyer's failure to comply with the abovementioned obligations. The Buyer shall be liable for any loss or damage incurred by Enza Zaden due to incorrect or late information.

Article 4 - Prices

1. All prices stated by Enza Zaden in its Price List and/or in an Offer are:
 - in Euros,
 - exclusive of a handling fee of EUR 25, which shall be charged if the value of the Products ordered is less than EUR 250,
 - exclusive of costs of transport and insurance,
 - exclusive of VAT and other government levies.

2. Enza Zaden shall invoice the Buyer for the costs of Products, plus any other costs such as costs of transport, insurance, VAT, etc.

Article 5 - Cancellation

If a purchase order is cancelled after an Agreement has been made, Buyer shall be required to pay 10% of the invoice price that would have been charged, without prejudice to Enza Zaden's right to demand compensation in full.

Article 6 - Delivery

1. Enza Zaden shall deliver the purchased Products to Buyer within a reasonable period of time after Order Confirmation and in accordance with the planting season.
2. Delivery times agreed by the Parties serve as an indication but should not be regarded as firm dates. In the event of late delivery, Buyer shall provide Enza Zaden with written notice thereof and shall allow Enza Zaden a further reasonable period of time to deliver the Products. In no event shall Enza Zaden be liable for damages due to late delivery nor shall Buyer be entitled to end the Agreement made by the Parties.
3. Delivery by Enza Zaden takes place carriage paid to the agreed destination (CPT) Incoterms 2000, after which the Product shall be for Buyer's own risk and account. Buyer hereby authorizes Enza Zaden to select the carrier and to charge the cost of transport to Buyer.
4. Enza Zaden shall be allowed to make partial deliveries and to invoice each delivery separately.

Article 7 - Payment

1. The Buyer shall arrange for payment in Euros within thirty days from the date of invoice by transfer into a bank account specified by Enza Zaden.
2. The Buyer does not have the right to suspend payment or make deductions or set-offs.
3. If on the thirty-first day after invoice Enza Zaden has not received payment in full the Buyer shall be in default without any notice being required.
4. In case of payment in installments, the Buyer shall be in default without any notice being required in the event of late payment of any installment and the remaining installments shall become immediately payable.
5. Contractual interest at a rate of one percent per calendar month shall be charged to overdue accounts. The contractual interest due shall be computed over the total invoice amount inclusive of VAT. The contractual interest shall be charged from the date on which

the Buyer is in default until the date of payment in full, with part of a calendar month counted as a full month. Each time after expiry of a calendar year the amount on which contractual interest is charged shall be computed increased by the contractual interest due over that calendar year.

6. Enza Zaden has the right to proceed with extrajudicial collection of overdue accounts without prior notice being required. The Buyer shall pay all costs of extrajudicial collection which are deemed to amount to at least 15% of the amount to be collected with a minimum of EUR 250 ex VAT.
7. Payments made by the Buyer shall first serve to reduce the extrajudicial costs of collection due at that point, then to reduce the outstanding contractual interest and finally to reduce the oldest outstanding invoice.
8. In the event of the Buyer's bankruptcy, liquidation or suspension of payments, all Buyer's payment obligations shall immediately become payable and Enza Zaden shall be authorized to suspend any further performance of the Agreement or to terminate it, without prejudice to Enza Zaden's right to claim damages from the Buyer.
9. Enza Zaden's office in Enkhuizen shall be regarded as the place of payment for all amounts to be paid in relation to the Agreement.

Article 8 - Complaints

1. Buyer shall inspect the Products upon delivery or as soon as possible thereafter. Buyer shall determine, in accordance with the Order Confirmation, whether:
 - the correct items have been delivered;
 - the correct quantities have been delivered;
 - the items delivered satisfy all quality requirements expressly agreed to in writing by the Parties.
2. Within five working days after delivery, Buyer shall notify Enza Zaden in writing of any visible defect or shortcomings. In case of non-visible defects, the written notification should be made within five working days after discovery of the defect.
3. The writing notification shall provide the consignment information (seed lot number, the packing slip and the invoice details) as well as the basis for any complaint in such a manner that Enza Zaden or an outside expert can verify each complaint.
4. In no event shall the Buyer return the Products unless otherwise agreed by Enza Zaden in writing.
5. If Enza Zaden does not receive written notice of a complaint within the applicable

time periods, Buyer shall be deemed to have accepted the Products and the sale shall be final. All claims for damage or loss not made in writing within the applicable time period shall be deemed waived by Buyer and Buyer expressly assumes and accepts all liability for such damage or loss.

6. If the Parties are unable to resolve a dispute regarding the quality of the Products, either Party may order an inspection to be performed by Naktuinbouw, with the Party proven to be wrong paying the costs of it. The inspection shall be performed on a certified sample and the findings shall be binding on both Parties, without prejudice to their right to submit disputes concerning the consequences of these findings to the bodies referred to in Article 16.
7. If a complaint is well-founded, Enza Zaden shall have the right to replace the Products in question or, at its discretion, credit the Buyer for that part of the delivery.
8. In any event, Enza Zaden liability is limited as provided in Article 12 below.

Article 9 - **Reservation of Title**

1. Enza Zaden shall retain title to the Products until the Buyer has complied with all its obligations towards Enza Zaden including but not limited to payment of invoices, contractual interest and extrajudicial costs of collection.
2. The Buyer may use the Products delivered by Enza Zaden in the ordinary course of business but may not pledge them to third parties or otherwise use them as security for claims without Enza Zaden's written consent.
3. If the laws of the country where the Products are delivered provide for farther-reaching possibilities to reserve title other than those contained in this Article, such possibilities shall be deemed to have been agreed by the Parties. The provisions contained in paragraph 2 shall continue to apply if it is unclear whether other possibilities to reserve title apply.
4. At the first request of Enza Zaden, the Buyer shall create a pledge on all proceeds from the growing of the Products and the sale of them.

Article 10 - **Force majeure**

1. In the event of force majeure and without judicial intervention being required, Enza Zaden shall be able to wholly or partially suspend execution of the Agreement or, if the event of force majeure persists, to wholly or partially terminate it. In no event shall Enza Zaden be required to pay any compensation to the Buyer.
2. Force majeure means: any circumstance that could not be reasonably foreseen and/or influenced by Enza Zaden and a

result of which delivery is impossible or frustrated wholly or partially. Force majeure includes at any rate war, risk of war, riots, floods, water damage, fire, transport difficulties, unforeseen technical complications, breakdowns, strikes at Enza Zaden or at any third parties engaged by Enza Zaden, blockades, bans on import and export, full or partial seizure or requisition of stocks at Enza Zaden or its suppliers by civil or military authorities, lack of transport capacity, non-delivery or late delivery by suppliers of Enza Zaden, machine breakdowns, destruction and other stagnations in the companies of Enza Zaden or its suppliers as well as scarcity as a result of which delivery is impossible or frustrated wholly or partially.

3. Force majeure also means any circumstance that gives reason to rely on the harvesting and processing reservations usual in the seed industry. Such circumstances entitle Enza Zaden to deliver to the Buyer a pro rata volume of the order, without prejudice of the rights provided in the first paragraph of this Article.

Article 11 - **Product Information, Use and Warranty**

1. All illustrations, catalogues and statements provided by or on behalf of Enza Zaden about quality, composition, weight, measurement, treatment in the broadest sense, applications and properties of the Products correspond as closely as possible to Enza Zaden's tests and practical experience.
2. Buyer acknowledges that any information provided by Enza Zaden in relation to the quality (such as viability, germination, mechanical or genetic purity, seed health) and performance of the Products applies only to the tests done by Enza Zaden, to the specific seed sample used and to the specific conditions under which the tests were done. Buyer agrees that the abovementioned information does not constitute an express or implied warranty.
3. The results obtained by the Buyer will depend on such factors as the place of cultivation, the conditions prior to and during cultivation, including how the Product are stored, the climate, the soil and crop protection methods used by the Buyer. The Buyer shall be solely responsible for determining the suitability and appropriateness of the use of the Products in the different conditions and/or for the different purposes.
4. Enza Zaden provides all Product information to assist the Buyer and under no circumstances shall Enza Zaden be liable to Buyer for results deviating from

that information. Enza Zaden shall not be held liable for any information provided in relation to Resistances as defined in Schedule 2 and/or Resistances to diseases indicated per Product.

5. Enza Zaden shall not be liable to Buyer for any Product that has been treated and/or conditioned and/or manipulated in any other manner by Buyer or by a third party on the Buyer's request.
6. Buyer acknowledges that Products delivered by Enza Zaden are not fit for human or animal consumption.

Article 12 - **Liability**

1. Enza Zaden shall under no circumstances be liable for special, incidental or consequential damages (including but not limited to lost profits, lost goodwill, lost revenue, lost production, lost contracts or lost opportunity).
2. In any case and to the greatest extent permitted by law, Enza Zaden's liability shall be limited to the invoice amount of the delivered Products related to the problem.
3. Buyer hereby explicitly understands and agrees to this limitation of Enza Zaden's liability.
4. Article 12 may be also invoked by current or former personnel, directors and any third parties engaged by Enza Zaden, including heirs and legal successors.

Article 13 - **Intellectual Property Rights and Use of the Products**

1. Buyer agrees that all intellectual property rights relating to the Products shall at all times be and remain absolutely vested in Enza Zaden and Buyer shall acquire no rights thereto.
2. Buyer agrees that Enza Zaden has the exclusive right, title and interest in and to Enza Zaden's trademarks, trade names and trade dress (including designs and color schemes).
3. Buyer agrees neither to register, nor to have registered, any trademarks, trade names or symbols of Enza Zaden or those which are confusingly similar to those of Enza Zaden.
4. Buyer may not use Enza Zaden's trademark, trade name and/or trade dress for any purpose unless otherwise approved in writing by Enza Zaden.
5. Under no circumstances shall Buyer use the Products and/or its components and/or its harvestable material in any way for multiplication and/or reproduction of any kind of material.
6. Buyer agrees to allow and fully cooperate with any inspection by Enza Zaden for the purpose to verify any possible infringement of Enza Zaden's rights. Buyer shall allow Enza Zaden or a person or company appointed by

Enza Zaden to have direct access to Buyer's premises including, but not limited to, its greenhouses, administrative and farming activities. The term 'activities' shall be understood to include activities carried out by third parties on behalf of the Buyer.

7. Buyer shall fully cooperate with Enza Zaden to defend its rights against infringement.
8. Buyer shall ensure that anyone who manipulates or somehow receives Products from Buyer shall comply with the obligations set forth in this article.

Article 14 - **Suspension and Dissolution of the Agreement**

1. In the event a Party fails to perform any of its obligations under the Agreement and such failure continues for a period of thirty (30) days after written notice, the other Party shall be authorized to suspend any further performance of the Agreement or to terminate it, without prejudice to its right to claim damages.
2. If the Buyer is liquidated, files for bankruptcy or is granted suspension of payments, its payment obligations shall be immediately payable and Enza Zaden shall be authorized to suspend any further performance of the Agreement or to terminate it, without prejudice to the right to claim full compensation from Buyer.

Article 15 - **Applicable Law**

These General Terms and Conditions of Sale and all Agreements are governed by Dutch law. The applicability of the Vienna Sales Convention is expressly excluded.

Article 16 - **Resolution of Disputes**

1. All claims and disputes arising out or relating to the sale of Products or to any provision of these General Terms and Conditions of Sale shall be first referred to mediation to be held in Enkhuizen (The Netherlands).
2. If the Parties fail to resolve the dispute through mediation or in the event that one of the Parties refuse to mediate, the matter shall be decided by binding arbitration to be held in Enkhuizen under the Rules of Arbitration of the International Chamber of Commerce. Enza Zaden shall however be entitled to summon Buyer at any time to appear before the competent court in the district in which Buyer has its registered office.
3. All rights of action against Enza Zaden, its employees, directors and members of the Advisory Board ('commissarissen') and/or third parties engaged by it, including heirs and legal successors shall lapse after one calendar year of the occurrence of the incident that gave rise to the action.

General Terms and Conditions of Sale (Enza Zaden's ref. no. EX08)

Schedule 1 - Product Specifications

1. - Introduction

Vegetable growing has become a highly specialized and intensive activity. As a result of the ever increasing demand for a better quality, vegetable growers and plant raisers require an improved quality of basic material.

The demand for specific seed forms and more information about seed quality has strongly increased to better influence emergence and required number of plants.

Seed is a natural product. The often varying environmental conditions thus influence final results. It is therefore often not possible to give detailed information about seed performance and other seed characteristics.

In order to meet customer's demands, ECS has drawn up quality standards for the various seed categories.

The specifications mentioned are ECS' minimum standards. In relation to germination, the specifications are based on the use of ISTA methods. In the event that the seed does not meet the product specifications mentioned, ECS will inform their customers.

2. - General Definitions

a) 'Normal Seed'

In general normal seed has not been subjected to special processes. It is sold by weight and/or by count, depending on the product. Normal seed complies with the EEC standards.

b) 'Precision'

'Precision' seed has been subjected to additional processes. It is of a uniform size and has high germination capacity. 'Precision' seed is sold by count and complies with the standards as provided in the table below.

c) 'Priming'

Priming is defined as an activation of the germination process in order to break seed dormancy or obtain a faster and more uniform emergence after sowing. Primed seed is sold by count.

d) 'Pill'

Pill is the product of a seed pelleting/coating procedure. Pelleting is defined as the process of changing the seed form by covering it with filling materials with the main purpose to facilitate easier sowing. Also additional ingredients may be added. Pelleted seed is sold by count and complies with the standards as provided in the table below.

e) 'Filmcoat'

Filmcoat is a full covering, usually pigmented layer around the seed. The original seed form remains intact. Additional ingredients may be added. Filmcoat is used for insecticide treatments by Enza Zaden. Filmcoated seeds are sold by count.

f) 'Basiscoat'

Basiscoat is a pigmented layer around the seed. The original seed form and size remain intact. Basiscoat is mainly used for fungicide treatments by Enza Zaden.

g) 'Germination'

The germination figure mentioned is valid from the moment of delivery. Germination figures refer to the ISTA procedures.

h) 'Genetic Purity'

Genetic Purity is defined as the percentage of plants derived from a seed lot that meets the variety description.

Schedule 2 - Resistance

1. - Terminology and definitions

a) '**Immunity**' means not subject to attack or infection by a specified pest or pathogen.

b) '**Resistance**' is the ability of a plant variety to restrict the growth and development of a specified pest or pathogen and/or the damage they cause when compared to susceptible plant varieties under similar environmental conditions and pest or pathogen pressure. Resistant varieties may exhibit some disease symptoms or damage under heavy pest of pathogen pressure.

Two levels of resistance are defined:

I. **High resistance (HR):** plant varieties that highly restrict the growth and development of the specified pest or pathogen under normal pest or pathogen pressure when compared to susceptible varieties. These plant varieties may, however, exhibit some symptoms or damage under heavy pest or pathogen pressure.

II. **Intermediate resistance (IR):** plant varieties that restrict the growth and development of the specified pest or pathogen, but may exhibit a greater range of symptoms or damage compared to highly resistant varieties. Intermediately resistant plant varieties will still show less severe symptoms or damage than susceptible plant varieties when grown under similar environmental conditions and/or pest or pathogen pressure.

c) '**Susceptibility**' is the inability of a plant variety to restrict the growth and development of a specified pest or pathogen.

2. - Information per variety

Resistances in varieties of our crops will be coded (see coding list at www.enzazaden.com), unless indicated otherwise. In case a variety is resistant to more than one pathogen, the individual resistance codes will be separated by the symbol '/ '.

If in a resistance code of a certain variety reference is made to certain strains for which the resistance is claimed this means that no resistance is claimed to other strains of the same pathogen.

If, in a resistance code, no reference is made to strains of the pathogen for which the resistance is claimed, resistance is claimed only to certain not further specified strains of the pathogen and we hereby disclaim any guarantee that the variety will not be infected by the said pathogen.



Schedule 3 - Information per crop

Crop	Product	Germination %	Seed Size mm	Genetic Purity
Cauliflower	Precision	90	0.20 or 0.25 round sieve	90
Others Brassica	Precision	90		93
Carrot	Precision	85	0.20 or 0.25 round sieve	
Celery	Pill	90		
Chicory Witlof	Precision	85	0.20 or 0.25 round sieve	
Corn salad	Precision	85	0.20 or 0.25 round sieve	
Cucumber	Precision	92		99
Red beet monogerm	Precision	80	0.50	
Red beet multigerm	Precision	90	0.50	
Eggplant	Precision	90		98
Endive	Precision	85		
Endive	Pill	85		
Fennel	Precision	90	0.5 round or 0.2 length sieve	
Fennel	Pill	90		
Leek OP	Precision	90	0.2 or 0.25 round sieve	
Leek F1	Precision	85		

Crop	Product	Germination %	Seed Size mm	Genetic Purity
Butterhead, Batavia, Iceberg, Cos	Precision	95		98
Butterhead, Batavia, Iceberg, Cos		95		98
Others Lettuce	Precision	95		
Others Lettuce		95		95
Melon	Precision	90		98
Parsley	Precision	87		
Sweet and hot pepper	Precision	90		97
Radicchio	Precision	88		
Radish	Precision	92	0.25 round sieve	
Scorzonera	Precision	80		
Spinach	Precision	85	0.75	
Squash	Precision	92		97
Tomato	Precision	92		98
Onion	Precision	90	2.00-2.75	
Watermelon normal	Precision	90		98
Watermelon seedless	Precision	85		98



enzazaden.com



ENZA ZADEN



Azərbaycan üzrə rəsmi distributor:



Ünvan: Bakı, Xırdalan-Bineqədi şossesi,-3,

Tel.: (012) 342 35 32 | (012) 408 20 57

Mob: +994 50 3397016 | +994 70 9920709

+994 50 7305072 | +994 55 2806284

info@agroservice.az

www.agroservice.az